

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 185 (5905) 9 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## "Hər il Azərbaycanda minimum 6 min köckün ailəsi evlərlə təmin olunacaq"

Prezident İlham Əliyev məcburi köckünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışında iştirak edib



Əli Həsənov: İlham Əliyevin bir çıxışı Ermənistani qarışdırıldı



5

Əli Əsədov: "Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm"



4

YAP Zaqtala, Qax və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlerinin iştirakı ilə müşavirə keçirilib



6

"Piketdə iştirak edənlər təxribat törətməyi planlaşdırılmış insanlar id"



6

Vladimir Putin Ağabəy Əsgərovu "Puşkin" medali ilə təltif edib



6

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib



7

10

Bahruz Quliyev: "Əli Kərimli ilk şansda tərəfdəşlərini yarı yolda qoydu"



11

Əli Kərimli camaatlı piket adıyla küçəyə icazəsiz yürüşə çağırıb özü gəlmədi - Qorxudan gizləndi!!!



13

AXCP fealından Əli Kərimli: "Tüpürüm partiyana!"



AXCP üzvü:  
Dilarə Miriyeva

9 oktyabr 2019-cu il

# “Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq”

*Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib*

**O**ktyabrin 8-də Bakı-nın Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qəçqin və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşib, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqadətindən tərəfdaşlığından imza etmişdir.



metində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fealiyyətlərində qəçqin və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qəçqinlərin və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox ferman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fealiyyətdə qəçqin və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Qəçqinlərin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, təməli öten ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli

13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq oyunca meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olundu ki, təhsil ocağı 780 şagird yerlidir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə tehsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrənirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciliklərdə məcburi köçkün uşaqlarının təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsil-

lin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.

“Qobu Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fealiyyət göstərəcək. Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada bacaların təlim-təbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var.

Bu bağçanın timsalında da aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyümesi üçün dövlət səviyyəsində olduqca əhəmiyyətli layihələr icra olunur. Ölkəmizdə müasir səviyyədə uşaq bağçaları, körpələr evlərinin yaradılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin de mühüm əhəmiyyəti var.

Sonra yaşayış komplekslərinin maketləri ilə tanışlıq oldu. Bildirildi ki, təməli öten ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-ci qəsəbədir. Sifariş

cisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə öten il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksində



ki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd olundu ki, kompleksdə bir, iki, üç və dördətəqəl olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördətəqəl mənzil bütün mebellərlə təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb səhər etdilər.

Prezident İlham Əliyev: Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzilə köçürüsunuz. Bu münasibətlə siz və digər bacı-qardaşlarınızı təbrük edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəməqyaslı bir hadisədir.

“Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və “Qobu-3” yaşayış kompleksində de 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitdə təmin olunub. Məktəbler, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi - yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayıcaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlər köçkün ailəsi evlərlə təmin edilib, yəzdən çox şəhərciklərin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gö-

# “Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq”

*Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib*

## Əvvəli Şəh. 2

Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyaset bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərefindən ayrılan müavinətin hacmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasetimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyaseti aparacaq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.

Ancaq əlbəttə ki, esas məsələ bu gün hələ de işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtılı işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşdır. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yəni qəsəbə salınıb - Cucuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Bileşuvarda salınmış köçkün şəhərciyində yaşayır, - böyük həvəslə öz doğma torpaqlarına qayıdlılar. Bu gün orada həyat qaynar, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyüümüz bütün dünya tərefində tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasetimizi aparırıq. Ərazi bütövlüyümüzə bağlı heç bir kompromisden səhhət gedə bilməz. Bu, danışqlar mövzusunu deyil və olmayıacaq. Daha da güclü olmaliyiq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.

Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünkü bu güne qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondu-nun xətti ilə tikmişik. Mən çəqriş etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşıma-lıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdır və şadəm ki, menim çəqrişimə özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şir-



kətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdır. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsuluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsuluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.

Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərat yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçküne bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha tebrik edirəm.

Fəridə Cabbarovanın qardaşı Elxan Qasımov: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz bu güne qədər harada yaşayırdınız?

Elxan Qasımov: Lökbatan qəsəbəsində.

Prezident İlham Əliyev: Kirayəde?

Elxan Qasımov: Xeyr, müvəqətli verilmiş fin evlərde.

Prezident İlham Əliyev: O evlər nə vaxt tikilmişdi - belə də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?

Rövşən Rzayev: Bəli, qəmiş evlərde yaşayanların hamısı “Qobu Park-1”ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın tapşırığı var idi, ən çətin vəziyyətdə, zırzəmilərdə, həm də qəmiş evlərde yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi “Qobu Park-1”də yaşayırlar.

Prezident İlham Əliyev: Bu problemi mən çoxdan biliyəm. Çünkü mən ilk dəfə Qaradağ rayonundan deputat seçilmişim. Hələ o vaxt mənim təşəbbüsümle “Ümid” qəsəbəsi salındı. Mən o vaxt millət vəkili idim. “Ümid” qəsəbəsində təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da genişləndi.

Rövşən Rzayev: İndi orada 500 mənzil var.

Prezident İlham Əliyev: Eyni zamanda, Lökbatan qəsəbəsində mənim təşəbbüsümle bir besmərtəbəli bina da tikilmişdi və o bina-nın açılışına ulu öndər Heydər Əliyev de gelmişdi. O vaxt bu, bir yənilik idi. Çünkü dövlətin o qədər də böyük vəsaiti yox idi. Ona görə o vaxt mən təşəbbüs göstərmişdim, bu təşəbbüsə qoşulanlar da oldu, bu addımları atdıq. Yadimdadır, o qəmiş evlər həmişə narahatlıq yaradırdı. Çünkü onlar vaxtılı müvəqətli tikilmişdi və yaşamaq üçün təmamilə yarasız idi.

Rövşən Rzayev: Mehriban xanımın tapşırığı ilə mən orada olmuştum və bütün şəhid ailələri təqdim etmişdim. İndi onlar “Qobu Park-1”də yaşayırlar. Bütün ailələr həzərət təşəkkürlerini bildirirler.

Fəridə Cabbarova: Cənab Prezident, Sizi xoş gördük. Siz bilirsiniz ki, bütün şəhid ailələri, Qarabağ mühərribəsi əlliləri, məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizin fealiyyətinize çox böyük dəyər verirler. Mən yuxumda bele görəmədim ki, Sizinlə, Mehriban xanımla görüşərəm, bir süfrə arxa-sında əyləşərəm. Bu gün mənim üçün ikiqat bayramdır ki, həm bize ev verildi, həm də Sizinlə - Ali Baş Komandanımızla bir çay süfrəsi arxasında əyləşmişik. Sizə böyük təşəkkür edirik.

Siz bizim qurur yerimizsiniz. Sizin cəsarətinizin danılmazdır. Bu yaxınlarda beynəlxalq tədbirdə Dağlıq Qarabağ haqqında cəsaretlə dediyiniz sözlərə görə, Sizinlə

şa vurub, cavuş rütbası ilə geldilər. Hər ikisine təhsil vermişəm, Fuad ixtisasca qarmon müəllimidir, Nicat universitet bitirib. Aprel döyüşlərində mən gece saat 4-də bildim ki, hər iki övladım eyni döyüş bölgəsindədir. Mənə demədən bir-biri-nə məsləhət ediblər. Fuad deyib, “Nicat, sən subaysan, sən getme, anamı, ailəmə saxla, mən gedim”. Nicat da deyib ki, “Yox, Fuad, sən anaya, ailə-uşağı bax, mən gedim”. Yəni, mən fəxr edirəm ki, onları atalarına layiq böyüdə bilməşəm. Nəinki mənim oğlanlarım, şükür Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər oğullardır. İnşallah torpaqlarımız sülh yolu ilə alınsın, amma belə olmasa, onları hər biri Sizin əmrinizlə torpaqlarımızı azad etməyə hazırlıdır.

Çox sevindim. Bugünkü sevincim bəlkə də 27 ilde yaşamamışdım. Bəlkə də mənim gözlərim se-



fəxr edirik. Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli Vətən oğlumuz, qardaşımız var.

Sizə bütün qəçqinlər, məcburi köçkünlər, şəhid ailələri adından böyük təşəkkür edirik. Sizin daimi diqqətiniz şəhid ailələrinin, Qarabağ mühərribəsi əllilərinin üzərindədir. Bunu heç kim dana bilməz. Bunu danmaq üçün gerek kar, kor olasın ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.

Özüm haqqında deyim ki, biz əslən laçınlıyiq. Faciədən doqquz ay önce Xocalı şəhərinə köçmüdü. Yoldaşım təhsilli idi, o vaxt Xocalı gözəlləşir demisdilər, ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən utanaram xocalılılardan ki, burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünü müdafiə batalyonuna yazılıb və son damla qanına qədər döyüşdü. Övladlarım Nicat doqquz aylıq idi, Fuad ise iki yaşında. Yoldaşım dedi ki, “Fəridə, səni qohumlarım çıxarıraq. Mən arxada döyüş yoldaşlarımızın üzünə baxa bilərəm, bir kişi kimi başımı qaldıra bilərəm”.

O gündən də Vətəni üçün getdi, heç məzarı da yoxdur. Övladlarım atalarına layiq böyüdülər, təhsil, hərbi xidmətlərini kişi kimi ba-

vincədən bu gənə qədər dolmamışdı. Allah Sıddən razı olsun.

Prezident İlham Əliyev: Çox sağ olun. Gözəl övladlar böyümüşünüz, onlar Vətən uğrunda vuruşmaga hər an hazırlırlar. Azərbaycan gənclərinin mütləq əksəriyyəti vətənpərvərlik ruhunda təriyə alır, Vətənə bağlıdır və Vətən üçün hər bir addım atmağa hazırlırlar.

O ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir. Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənziller verilir. Minlərə şəhid ailəsi dövlət tərefində mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərefində göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünkü bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izleyirik, görürük ki, müxtəlif ölkələrdə qəçqinlər böhranı yaşıyor, o cümlədən Avropa-da və o qəçqinlər hansı veziyətdə yaşıyırlar.

9 oktyabr 2019-cu il

# “Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq”

*Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib*



## Əvvəli Səh. 3

Onların bir çoxu dənizdə batır, bir çoxu ise elə bil ki, xüsusi qəfəs içinde saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə və etmişdim ki, prezident seçilərəmə, ilk növbədə, qaćqın şəhərciklərini ləğv edəcəyəm. Çünkü tamamile bizi yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçidk ya-taqanaxalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız emini ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacaqıq.

Dağılıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqqımızı mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünkü mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya ehtiyatı.



baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında bu cəfəng sözleri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə biledim. Amma o tədbirdən auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerde dedim ki, her kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər "Valday" Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, size deym ki, əger işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünkü kont-rarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəller - münaqişə ilə bağlı məlumat olmayan dövrde, elbəttə, bütün yalanları yayırlar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə.

du. İnşallah, bu yaxınlarda mən Nicatə toy etmək istəyirəm. Arzu ederdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt elesin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumudur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanımı deyərsiniz, məmən-niyetlə gələrək.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmən-niyetlə gəlib iştirak edərem.

Prezident İlham Əliyev: Bilirsin ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni faaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və

**Əli Əsədov: “Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”**



Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında Azərbaycan Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Parlament Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib.

Müzakirələrdən sonra çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Əli Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində mürkkəb və şərəflə yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev 1990-ci illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyimizi inkişaf etdirib. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçir. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin neticəsidir. Bu dövr ərzində ölkəmizdə ümum daxili məhsul 3,3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların hecmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4,9 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Dövlətimizin başçısının rəhbərliyi ilə “Azəri-Çıraq-İl-Güneşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqalayiħələr gerçekleşdirilib. Bununla yanaşı, neft gelirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sənayesi 2,4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub.

“Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğal altında qalmasıdır. Ermənistən rəhbərliyinin mesuliyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tərxi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritətlərindəndir”, - deyə Əli Əsədov bildirib.

Əli Əsədov deyib ki, son illərdə ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar elədə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müvənətlər artırılıb. Uşaqlıq sosial siyaset nəticəsində əməkhaqqı 2,4 dəfə, pensiya isə 3 dəfə qaldırılıb. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, mühərribə ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahişları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və merhəmətlə dolu qayıçı gəstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. “Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”, - deyə o bildirib.

bu şəhərciklərin ərsəyə gəlməsinə də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlməmişdi. Hətta onu o qədər övdürə ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağlam, Mehriban xanımın da gördüyü işlər danılmazdır.

Her ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerde görək, ölkəmizin başında olasınız və xalqımız Sizinle daim fəxr etsin, qürurlan-

Elxan QASIMOV: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözleriniz bize ruh verir. Biz Sizin rehbərliyinizlə

Qarabağı azad edəcəyik, səhhe-timdə problem olsa da, Sizin her bir əmrinə hazırlam. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas iyublyu.

Prezident İlham ƏLİYEV: Nə gözlə uşaqdır.

Fəridə CABBAROVA: Birinci sinf gedir, rus dilində oxuyur.

\*\*\*\*

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

# Əli Həsənov: İlham Əliyevin bir çıxışı Ermənistani qarışdırıldı

Prezident İlham Əliyevin Soçi "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşidurmanı daha da gücləndirib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda bəhs edib.

Statusda deyilir: "Xatırladım ki, Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işgalçılıq siyasetinin neticələrinə diqqət yönəltdi, BMT Tehlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurguladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağılıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana direnmış danışılardan etrafı bəhs etdi, ateşkəs rejimine rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.

Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağılıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyadan müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndəlerinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işgalçılıq siyasetinin etrafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsəssiz eyforiya idi. Şövinizm, aqressiya və işgalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyaset yürüdən Ermənistan rehbərliyi ölkə iqtisadiyyatının uğurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqlində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməye çalışırdı.

Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağılıq Qarabağda terrorçu-separatçı dəstelərdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ilde döyüsdə öldürülən Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun sözünü şüara çevirirək rəsmi İrəvanın işgalçılıq tribunada edilmişdi.



"Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalancı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi"

teror və aqressiv millətçilik siyaseti yürüdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasetçiləri belə, cüret etmirdilər: onlar anlayırdılar ki, bu cür düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağılıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışılardan imtina etmək, işgalçılığın etirafıdır.

Ona görə də "Valday" klubu kim mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birləşmənin təmsil edən mindən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənen "Qarabağ Azərbaycandır və nida işarəsi" yerində və məqəmında edilmiş çıxış idi. Paşinyan Dağılıq Qarabağda hərbi xunta rejimi təmsilciləri, yaxud erməni lobbisinin nümayəndələri qarışısında çıxışlarında sərt ritorika seçmiş və bununla da Ermənistanın işgalçılıq siyasetini, əslində, ifşa etmişdir, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi.

Yanaşma, zehniyyət, diplomatik məhərət fərqə, konstruktivlik və destruktivlik arasında fərq bundadır.

Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyaset, geosiyaset, tarix və diplomatiya dərsi oldu.

Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasetçi kimi həddən ziyanə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazarların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.

İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya təmən məglub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazıldan birinin dərç olunduğu qəzətin İrvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduğunu, onların baş nazi-

rin rəhbərlik etdiyi "Mənim addım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta "xalqdan gəlmə baş nazır" imicini, ilk zamanlar ona bəslenən etimad limitini alt-üst edib.

Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalancı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.

Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışılardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürekli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun derin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.

Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düşçər olduğunu

məglubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağılıq Qarabağ münaqişəsinin dinc danışılardan yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqə ilə bağlı məsləhətləşmələr aparıb.

İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düşər olan, yürüdüyü işgalçılıq siyaseti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünkü onun özü hazırda Ermənistanın ən böyük problemlərindən biridir".

## YAP Zaqatala, Qax və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlerinin iştirakı ilə müşavirə keçirilib



Oktobrein 8-də Zaqatala şəhərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Həsənovun sədrliyi ilə YAP Zaqatala, Qax və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlerinin müşavirəsi keçirilib.

AZERTAC-in bölgə müxbiri xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi öününe gül dəstələri düzərkən xatirəsinə yad ediblər. Müşavirədə çıxış edən Əli Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eldə edilən uğurlardan bəhs edib. O deyib ki, bölgelərdə keçirilən beş görüşlərin əsas məqsədi yerlərdə partianın ilk təşkilatlarının işi ilə yaxından tanış olmaq, eyni zamanda, ölkədə gedən proseslər barədə partiya fəallarını bir daha məlumatlaşdırmaq, onlarla fikir mübadiləsi aparmaqdır.

Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yada salıb. Bildirib ki, Ulu Öndər bu partianı bugünkü və gələcək Azərbaycan üçün yaradıb. Çünkü Heydər Əliyev çox böyük siyasi dünayagörüşüne malik, uzaqqorən şəxsiyyət idi. Dönyada ikinci ele bir şəxsiyyət yoxdur ki, o, Heydər Əliyev kimi hər gün anlısan, xatırlansın".

Əli Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əli-

yev tərefindən müəyyənleşdirilən və uğurla tətbiq edilən əsas program məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialönümlü iqtisadiyyat yaradılmasıdır. YAP zamanın çətin sinəqlərindən şərəfle çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Bu gün hakim partianın 742 minden çox üzvü var. YAP sədrinin müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizdə görülən işləri, xüsusilə də sosial-iqtisadi sahədə qazanılan uğurları konkret faktlərlə diqqətə çatdırıb.

Ərazi ilk partiya təşkilatlarının hakim partianın yerlərdəki dayaqları olduğunu bildirən Əli Həsənov əvvəlki seçkilerde olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP üzvlərinin fəal iştirak edəcəyinə, yüksək nəticələrə nail olacağına inandığını vurğulayıb.

Müşavirədə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov və YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxış ediblər. Zaqatala Rayon İcra Hakimiyətinin başçısı Mübariz Əhməddədə çıxışında son illər rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb. Müşavirənin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

## "Piketdə iştirak edənlər təxribat törətməyi planlaşdırılmış insanlar id"

**M**üxalifətin Azərbaycanda sosial bazası həddindən artıq zəif olduğundan, onların geniş piket keçirmək imkanlarını mehdudlaşdırır. Ona görə də, radikal hər dəfə çalışıclar ki, şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda mitinq, piket keçirsinlər və qarşılurmalar yaratsınlar. Bu isə Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun 8-ci maddəsində göstərildiyi kimi, "ayrı-seçkiyile, ədavətə və ya zoraklığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən topantılar qadağan edilir". Bu səbəbdən də, ölkədə ictimai asayıtı təmin edən polislər məcburən bu cür piketlərin və mitinqlərin qarşısını alır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komite sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərefindən müxalifətə piket keçirmek üçün yer ayrılmışdı: "Amma müxalifətlər onlar üçün müəyyən olunmuş məkanda deyil, tamam başqa yerdə piket keçirməyə cəhd etdilər. Təbii ki, onlar bununla vətəndaşların gediş-gelişinə, məktəblərin iş fealiyyətinə, şagirdlərin dərsə gedib-gelməsinə maneçilik törətdi və onların haqlı narahətlərinə səbəb oldu. Burada əsas məqsəd sərf təxribat xarakterinə yönəlməmiş və araşdırımdan ibarət idi. Bunun bariz nümunəsi o idi ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri o piketdə iştirak etmədi. Piketdə iştirak edən şəxslər ancaq təxribat törətmək üçün planlaşdırılmış insanlar id. İkinci bir tərefdən şəxsiyyət, dövlət, millet əleyhinə, eləcə də qarşılurma ilə bağlı olan şüurların verilməsi qanunvericiliklə qadağan olunduğuuna görə qabaqcadan təşkilatçılar xəbərdar olunmuşdular. Lakin buna baxmayaraq onlar çalışıdlar ki, polisə müdaxilə etsinlər və nəticədə həmin epizodları çəkib "youtube" və digər sosial şəbəkələrdə yerləşdirmək Avropanın başqa-başqa ölkələrinə göndərib bu gün Azərbaycanda olan ictimai-siyasi sabitliyə, Azərbaycandakı iqtisadi inkişafa, demokratiyaya və s. kölgə salsınlar. Onların əsas məqsədi bundan ibarət idi. Lakin məqsədlərinə nail olmadılar. Piket zamanı biz müşahidə etdik ki, müxalifələr tərefində orada olan vətəndaşlara qarşı təzyiqlər, təhqirlər olundu, hətta onları münaqışeyə celb etməyə cəhdər də olundu. Amma bunlara yol verilmədi və qarşısı alındı".

Ceyhun Rasimoğlu



## Vladimir Putin Ağabəy Əsgərovu "Puşkin" medalı ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan" neşriyyatının baş direktoru Ağabəy Əsgərovun "Puşkin" medalı ilə təltif olunması haqqında Fərman imzalayıb. AZERTAC xəbər verir ki, Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.



## Azərbaycan XİN: Cənubi Koreya vətəndaşlarının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş ediblər. Bu barədə AZERTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tənqidşərə sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiklərini bəyan edir və işğal olunmuş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərdə onlar, səfərin tərədə biləcəyi nəticələr barədə məlumatlı olduğunu və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkincəklərini qeyd ediblər. Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

## Saltuk Düzəyol: TAP tamamlandıqdan sonra "Şahdəniz-2" qazı qıtənin enerji təhlükəsizliyinə töhfə verəcək

Azərbaycan təbii qazını Avropaya nəql etmək üçün hazırlıvəziyyətə getirilən Cənub Qaz Dəhlizinin en mühüm segmenti olan TANAP tamamlanıb, növbə TAP boru xəmərinindən. Bu barədə TANAP-in baş direktoru Saltuk Düzəyol oktyabrın 8-də keçirdiyi mətbuat konfransında deyib. Baş direktor bildirib ki, Ərdahanın Posof qəsəbəsindən Türkiye'ye daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçidkən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədindən çatan 1850 kilometrlik boru xətti Türkiye-Yunanistan sərhədində Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a qaz verilməsi üçün hazır vəziyyətə getirilib. "Cənub Qaz Dəhlizinin son mərhəlesi TAP tamamlandıqdan sonra Azərbaycanın "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq qıtənin enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə S.Düzəyol qeyd edib.



**D**ünən Milli Məclisin növbəti icası keçirilib. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" parlementə ünvanlandığı təqdimatı oxuyub.

Sədr qeyd edib ki, Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyev müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütxəssisidir. Əminəm ki, Prezident İlham Əliyev bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Milli Məclisin deputatları Siyavuş Novruzov, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı Əli Əsədovun müsbət insani keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə və dövlətçiliyə sadıq bir mütxəssis olması barədə fikirlərini söyləyiblər. Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

İclasda çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyev dərin minnetdarlığını bildirib.

Əli Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illerində mürekkeb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev 1990-ci illərin əvvəllərində Azərbaycanı böhran veziyyətindən qurtarır və real müstəqiliyimizi inkişaf etdirib. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçir. Qazanılan möhtəşəm nailiyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümum daxili məhsul 3,3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4,9 faizə enib. Ölkənin strateji vallyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Dövlətimizin başçısının rəhbərliyi ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqalayihələr gerçəkləşdirilib. Bunnunla yanaşı, neft gelirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin de inkişafında ciddi nailiyətlər qazandırır. Qeyri-neft ümumi daxili məhsul 2,8 dəfə, qeyri-neft sənayesi isə 2,4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub.

"Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğal altında qalmasıdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: "Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beleliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin



## Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib

artırılması Prezidentin gündəlik fealiyyətinin əsas prioritetlərindən dir", - deyə Əli Əsədov bildirib.

Əli Əsədov deyib ki, son illerde ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi bəyənəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müaviniyyətlər artırılib. Uğurlu sosial siyaset nəticəsində əməkhaqqı 2,4 dəfə, pensiya isə 3 dəfə qaldırılıb. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə eliləri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmetlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fealiyyətindən asılıdır. "Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının həzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələrə layiqincə yerinə yetirəcəyimə söz verirəm", - deyə o bildirib.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılib. Hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Konsul Nizamnamesinin təqdiməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənədləri üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi, notariat elektron məlumat bazasının yaradılması informasiya sistemi vasitəsilə fiziki və hüquqi

səxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Təqdim olunan qanun layihəsindən irəli gələn dəyişikliklər texniki xarakter daşıyır və "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən üçüncü oxunuşda şəhər edib. Bu sənədlərde edilən dəyişikliklərin "Psixoloji yardım haqqında" 2018-ci il 15 noyabr tarixli qanuna uyğunlaşdırma çərçivəsində hazırlanıb. Əli Hüseynli müvafiq qaydada İnzibati Xətalar Məcəlləsində dəyişikliyin edilməsinin də eyni xarakterli olduğunu qeyd edib. Hər iki məsələ səsvermə yolu ilə təsdiqlənib.

Əli Hüseynli "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədləri də üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, sənəd "Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanununa uyğunlaşdırma xarakteri daşıyır və qanunun ötən dəfəki müzakirəsi zamanı deputatlar tərəfindən səslenirilən təkliflər nəzərə alınıb. Sənəd səsə qoyularaq qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı gündəlikdəki növbəti iki məsələ - "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyaseti haqqında", "Yetkinlik yaşına çatmayaşırın baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə və "Mə-

qüvvəsi dəqiqləşdirilir. Sədr müavini qanunun ilk oxunuşda müzakirəsi zamanı səsləndirilən tekliflərin də nəzərə alındığını bildirib. Sənəd səsə qoyularaq təsdiq olunub.

Əli Hüseynli "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda müzakirəye çıxarılır. Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericiliyi bazasının tekniləşdirilməsi, müvafiq hüquqi normaların dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb. Sənəd səsə qoyularaq məqbul hesab edilib.

Milli Məclis Sədrinin birinci müavini, Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi qulluqçuların dövlət icbari şəxsi sigortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədlərin təqdimatında vurgulayıb ki, layihələr 2018-ci il 12 oktyabrda qəbul edilmiş "Hərbi vəzifə və xidmət keçmə haqqında" Qanuna dəyişiklik edilməsi barədə sənədə uyğunlaşdırılır. Qanun layihələri səsə qoyularaq təsdiqlənib.

İclasda Ziyad Səməzdədənin təqdimatı ilə ikinci oxunuşda "Lisenziyalar və icazələr haqqında" Qanunda edilən texniki xarakterli dəyişikliklərə də baxıldı. Sənəd səsvermə yolu ilə təsdiq edilib.

Əli Hüseynli "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medalların təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəye təqdim edib. Bildirildi ki, bu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərefəsində təsis edilən medallardan biridir. Sənəd razılıqla qarşılıqlıdır. İclasda "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdədə bildirib ki, qanun layihəsi parlamentdə birinci oxunuşda ətraflı müzakirə ediləndən sonra komitəyə heç bir yeni təklif daxil olmayıb. Bu sənəd də səsə qoyularaq təsdiqlənib.

Sonra Əli Hüseynli Cəzaların İcrası, Miqrasiya və İnzibati Xətalər məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsində "Psixoloji yardım haqqında" qanuna uyğunlaşdırmaq məqsədi ilə aparılan dəyişiklikləri üçüncü oxunuşda diqqətə çatdırıb. Qanun layihələri səsvermə yolu ilə təsdiq edilib.

Milli Məclis Sədrinin müavini, Təbib ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Yerin təki haqqında", "İstehsalat və məisət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" və "Energetika haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədləri ikinci oxunuşda şəhər edib. Komitə sədri vurgulayıb ki, qanun layihələrində yerin təkindən istifadə, faydalı qazıntılarının çıxarılması zamanı ətraf mühitə təsirin qiyətləndirilməsi, yerin təkindən istifadə hüquqlarının dəyandırılması və ləğvinin əsasları, bu sahədə sənədlərin rəsmiləşdirilməsi qaydaları, yerin təkindən istifadə hüququ verən icazənin

# Siyasətdə varislik: Azərbaycanın təleyini və simasını dəyişən 26 il

*İyirmi altı il əvvəlki mənzərə: xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik və ümidsizlik...*

**Ötən 26 ildə haradan haraya  
gəlib çıxdıq: Hazırda dünyada  
Azərbaycan qədər inkişaf edən  
ikinci ölkə yoxdur**

Təbiətin fəsilləri - qış, baharı var. Ölkələr, xalqlar da öz həyatında qış və baharı xatırladan mərhələlərlə qarşılışır. 1993-cü ilin isti yayında Azərbaycan öz tarixinin soyuq qışını yaşıyır. Dövlət müstəqilliyini iki il əvvəl bərpə edən ölkədəki mənzərəni qeydlərimizin ilk cümləsində müxtəsər təsvir etməye çalışmışıq. Təfərrüata gəlincə, zənnimə, buna ehtiyac duyulmur. Sadəcə, həmin qorxulu günlerin şahidlerinin yaddaşlarını təzələməsi kifayət edər.

Azərbaycan xalqının bəxti onda getirmişdi ki, onun Heydər Əliyev kimi böyük oğlu vardı. Həmin tələyüklü anlarda xalq müdrikklik göstərərək öz dahi oğlunu siyasi hakimiyətə dəvət etdi. Bununla da qışdan bahara keçid dövrü başlıdı, ölezmiş ümidişlər göyerdi.

1993-cü il oktyabrın 3-də prezident seçilən, bundan bir həftə sonra Vətənə, xalqa və dövlətçiliyə sedaqət andı içərək öz səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər min bir əziyyətə qatlaşaraq çətin maneələri dəf edə bildi. Məglubedilməz Heydər Əliyev öz dəmir iradəsi, qətiyyəti, müdrikkiliyi və fitri idarəetmə istedadı sayəsində Azərbaycanı təlatümlü dənizdən sakit limana getirib çıxara bildi. Quruculuq işləri üçün vacib şərt olan sabitlik təmin edildi.

2003-cü il, Azərbaycan xalqı növbəti dəfə müdrikklik göstərərək Ulu Öndərin layiqli varisi İlham Əliyevi öz lideri seçdi və bununla da ölkə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev hakimiyətə gəldiyi ilk gündən bəyan etdi ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirirdi yolla gedəcək, çünki bu yolu alternativi yoxdur. Tanınmaz dərəcədə dəyişən, müasirləşən dünyaya öz brendlərinin təqdim edən, təhlükəsizlik adası kimi tanınan Azərbaycan siyasi varisliyin təntənəsinə ən gözəl nümunə kimi göz qabağındadır. Son 26 ilde Azərbaycanın haradan haraya gəlib çıxdığının canlı şahidlərindən biri kimi bununla bağlı düşüncələrimi paylaşmaq, yaddaşları təzələmək istərdim. Söhbətim hər ayı, hər ili bir dastan olan Azərbaycan baharının ən çox diqqət çəkən anları haqqındadır.

## Heydər Əliyev Azərbaycana Güñəş kimi doğdu


Ovaxtkı Azərbaycan sözün həm məcazi, həm də müstəqim mənasında qarənlıq dünyəni xatırladırı. Axşamlar çox yerde yalnız bir neçə saat işiq yanır, gecə vaxtı bütöv şəhərlər, kəndlər zülmətə qərq olurdu.

Qaz yox, su yox... Fabriklər, zavodlar işləmirdi. Dördəqəmli inflasiya əhalini bir günün içində var-yoxdan edirdi.

Dövlət xəzinəsi boşalmışdı. Bir tərəfdən də müharibə, separatçılıq, vətəndaş qarşıdurması.

Bələ bir çətin, mürəkkəb vaxtda Heydər Əliyev Azərbaycana Güñəş kimi doğdu. O, hakimiyətə gəlişi ilə ölkəyə bir bahar havası, bir hərəkat, bir işiq gətirdi.

Bəlkə də tale qisməti idi ki, Ulu Öndərin 1993-cü il iyünün 11-də Elmlər Akademiyasında bir qrup ziyanlı və xarici ölkə səfirləri ilə keçirdiyi ilk görüşlərdə AZERTAC-in müxbiri kimi mən də iştirak edirdim. Həmin vaxtdan başlayaraq Heydər Əliyevin keçirdiyi bütün görüş və tədbirləri, habelə xarici səfərlərini işıqlandırmaq mənə həvələ olundu. Jurnalistik fəaliyyətin həmin dövrü həyatının ən unudulmaz illeri olmaqla yanaşı, bu dahi şəxsiyyətin əzəmətini, Vətəni və xalqı namına



**Bu günümüzün mənzərəsi: dəqiqliyən dövlət və idarəcilik mexanizmi, dinamik sosial-iqtisadi inkişaf, xalq-iqtidar birliyi, möhkəm sabitlik və sabaha inam...**

gördüyü misilsiz işləri yaxından müşahidə etmək imkanı da yaratdı.

Yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Prezident kimi ilk andicmə marasimində ölkədə yaranmış ağır vəziyyətdən ürükağrısı ilə danişaraq deyirdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, facieli dövrünü yaşayır. Məhz bu dövrde mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidişlərini doğrultmaq işinə həsr edəcəyəm". Zaman bunun məhz belə olduğunu döne-döne təsdiqlədi.

Yazı üzərində işləyərkən, Ulu Öndərin hələ Ali Sovetin Sədri olarkən Rusiya qəzetlərində birinə verdiyi müsahibəyə rast gəldim. Heydər Əliyev arzularla bağlı sənli cavablandırırcən belə deyir: Gənclik illərində əsas arzum arxitektor olmaq idi. Həmin ixtisas üzərə hətta bir az oxumuşdum da. Lakin sonradan bu arzumdan əl çəkməli oldum. Hərçənd o, qəlbimdə qalır. Yeri gəlmüşən Azərbaycanın rəhbəri olarkən şəhərsalma sahəsində az iş görmədim.

Müxbirin daha bir suali: Bəs indi əsas arzunuz nədir?

Heydər Əliyevin cavabı: Xalqım üçün fərvənlilik və əmin-amanlıqlıdan başqa arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı bu amala həsr etmişəm.

Heydər Əliyev ixtisasca peşəkar arxitektor olmasa da, Azərbaycanı, milli dövlətçiliyimizi mahir memar kimi qurub-yaratdı. Xalqını fərvənlilik və əmin-amanlıqla qovuşdurmaq üçün əlinən gələni etdi. Onun siyasi varisi Prezident İlham Əliyev də eyni amalla yaşayır. Azərbaycanı Ulu Öndərin ideyalarının işığında daha parlaq geləcəyə doğru aparır.

**Xalq İlham Əliyevi öz lideri seç-**

## məklə siyasetdə varisliyi dəstəklədi

Azərbaycan xalqı 2003-cü ilin oktyabրında daha bir tarixi seçim etdi. Ulu Öndərin siyasi kursuna böyük inamdan qaynaqlanan bu seçim nəticəsində hakimiyət sükəni arxasına seçicilərin 76,8 faizinin səsini qazanan, yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev keçdi.

O vaxtdan öten 16 il ən yeni tariximizə həyatin bütün sahələrində misilsiz irolileyişler, köklü islahatlar dövrü kimi daxil olub. Azərbaycan bu gün iciməsi-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabetqabiliyyətiylərən görə postsovət məkanında lider olkıdır. Bu dövr, eyni zamanda, makroiqtsası sabitlik, iqtisadi yüksəlş, sosial teminat dinamikası, dövlət idarəciliyinin səmərəliliyi və bu kimi digər mühüm amillərlə də səciyyəvidir.

Prezident İlham Əliyevin 16 il əvvəl - 2003-cü ilin oktyabrbında andicmə mərasimindəki nitqinin tezislərini günümüzün real mənzərəsi ilə müqayisə edin. Bu müqayisə heç bir şəhərsiz həyat həqiqətlərini, vədlə işin vəhdətiyi ortaya qoyur:

-Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirirdi yolla gedəcək...

-Ulu Öndərin neft strategiyası davam etdiriləcək, qisa müddətdə ölkəmizi hərəkətli inkişaf etdirəcəyik...

-Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək...

-Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanırım ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək, müsər dövlətə çevriləcək...

İndi qayıdır günümüzə nəzər salaq. Ölkəmizdə istisnasız olaraq bütün sahələr inkişaf edib və etməkdədir. Neft strategiyasının uğurla davam etdirilməsi sayesində Azərbaycan

zəngin və qüdrətli dövlətə çevrilib. Beynəlxalq reytinqlərə əsasən, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Həyata keçirilən islahatların miqyasına gəlincə, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsi sırasına daxil edilib.

Ölkədə həyata keçirilən layihələrin, islahatların bir çoxunun təşəbbüskarı Prezidenti-mizin özüdür. Dünyanın maraqlı dairəsində olan "ASAN xidmət" onun ideyasıdır.

Xarizmatik, müsər düşüncəli lider olan, vaxtında və düzgün qərarlar qəbul edən Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən məqamlardan biri sözə işin vəhdətidir və bu-nu təsdiqləyən yetərinə misal çəkmək olar.

Bir sözə, son 16 il tariximizə möhtəşəm zəfer salnaməsi kimi yazılıb. Bu salnamədə Heydər Əliyev siyasetinin təntənəsi olan digər mühüm hadisələr - "Yeni əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevriləməsi, bir-birinin ardınca reallaşdırılan transmilli energetika və nəqliyyat layihələri, orbitə üçüncü peykin buraxılması, söz və mətbuat azadlığının təmin olunması xüsusi yer tutur. Sonuncu prezident şirkərində İlham Əliyevin 86 faizdən çox dəstək qazanması xalqın öz liderine böyük inamından xəbər verir.

## "Ösrin müqaviləsi"ndən "Yeni əsrin müqaviləsi"nə gedən yol

Ulu Öndər ölkə iqtisadiyyatının dönüş nöqtəsi olan "Ösrin müqaviləsi"nə, onun siyasi varisi İlham Əliyev isə Azərbaycana dəha böyük dividendlər vəd edən "Yeni əsrin müqaviləsi"nə imza atdı. Bu iki tarixi hadisə arasında paralellər aparsaq, nəyi görə bilərik?

1994-cü ildə Azərbaycan çox riskli ölkə sayıldı. Xərici investorları Xəzərdəki neft yataqlarına sərməye yatırmağın hədər olmadığını inandırmaq lazımdı. Bu işdə Heydər Əliyev şəxsiyyətinə inam və güvəncə həlledici rol oynadı. İqtisadi və sosial inkişafın təməli məhz "Ösrin müqaviləsi" ilə qoyuldu. Neft gəlirlərindən xalqın mənafəyi və ölkəmizin gələcəyi namine səmərəli istifadə edilməsi məq-

# Siyasetdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il

*İyirmi altı il əvvəlki manzara: xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik və ümidsizlik...*

sədilə Dövlət Neft Fondu yaradıldı. Fonda uğylan vəsait hesabına rahat və geniş yollar, körpülər salındı, qəçqin və məcburi köçkünlər üçün qəsəbələr tikildi, əhalinin rifahına yönəlmış digər tədbirləri həyata keçirməyə imkan yarandı.

2017-ci il sentyabrın 14-də haqqında səhbat gedən müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasına dair kontrakt imzalandı. Artıq Azərbaycan 23 il əvvəlki Azərbaycan deyildi və sabit ölkə, etibarlı tərəfdəş kimə tanınır. Buna görə də müqavilə şərtlərini bizim xeyrimizə əhəmiyyəti dərəcədə dəyişmək mümkün oldu: SOCAR-in "Azəri-Çıraq-Güneşli" yataqlarındaki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı, üstəlik, tərəfdəş şirkətlər Dövlət Neft Fondu 3,6 milyard dollar bonus ödəmek barədə öhdəlik götürdüler.

Bu məqamda ulu öndər Heydər Əliyevin 26 il əvvəl andığımə mərasimində söylədiyi bir fikir yada düşür. Ölkə iqtisadiyyatının tamamilə dağıldığından, əhalinin vəziyyətinin pisləşdiyindən danişan Heydər Əliyev müdrikcəsi deyirdi: Azərbaycanın coğrafi-siyasi mövqeyi, təbii sərvətləri respublikani bu ağır böhranlı çıxarmağa imkan verir.

O vaxt böyük uzaqqorənliklə müyyənleşdirilən neft strategiyası Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində zamanın çağırışlarına uyğun yeni məzmunla zənginləşərək xalqımızın rifahına xidmət etməkdədir.

## Dünya Azərbaycanı yenidən keşf etdi

Bir qədər əvvəl qeyd etdiyim kimi, mənə 1993-cü ildən 2002-ci ildək Prezident Heydər Əliyevi xarici səfərlərinin eksəriyyətində bir jurnalist olaraq müşayiət etmək xoşbəxtliyi nəsib olub. O, her səfərə çıxanda özü ilə dünən-xəritəsi götürürdü. Müxtəlif səviyyəli görüşləri zamanı xəritəni açır, Azərbaycanın, Dağlıq Qarabağın harada yerləşdiyini göstərir, səbirle izahatlar verirdi. Etiraf edək ki, o vaxt dünən-bizi yetərinə tanımadı. Azərbaycanı tanıyanların çoxu da ölkəmizi Heydər Əliyevə görə tanıydı və bu, danılmaz heqiqətdir.

Sonra on bir xarici neft şirkətinin iştiraki ile imzalanan "Ösrin müqaviləsi" dünyaya səs saldı. İller ötdükcə Azərbaycanın səsi mötəber beynəlxalq tribunalardan daha gur eşidilməye başladı. Nəhayət, Prezident İlham Əliyevin milli maraqlarla səykənən uğurlu xarici siyaseti nəticəsində dünən Azərbaycanı yenidən keşf etdi, onun beynəlxalq arenada çəkisi və nüfuzu ildən-ile artmağa başladı.

Bu prosesin təsdiqi olan çoxsaylı faktlardan yalnız ikisini xatırlamaq kifayət edər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ile BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi. Oktobrebrin 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan 2019-2022-ci illərdə bu nüfuzlu beynəlxalq quruma sədrlik edəcək.

Prezidentimizin aramsız səylərinin, ardıcıl və əcəvək siyasi gedisişlərinin nəticəsi olaraq, Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqışında bizim haqlı mövqeyimizi dəstəleyən dövlətlərin sayı getdikcə artmaqdadır. Ermeni təhlükət maşınının bütün gücü ilə işləməsinə, erməni lobbisinin hökumətlərə, parlamentlərə güclü təsir imkanlarına baxmayaraq, dünən munaqışeye baxışı, bununla bağlı mövqeyi əhəmiyyəti dərəcədə dəyişdi. Bu gün zaman artıq bizim xeyrimizə işləyir. Bu gün dünya İlham Əliyevin Rusyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun illik iclasının sessiyasında işgalçı Er-

mənistanın rəhbərinin ünvanına səsləndirdiyi sərt bəyanatdan, Paşinyanın sərsəmləmələrinə verdiyi tutarlı cavabından danışır: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin şəxsində xarici iş adamlarının, investorların Azərbaycana aranın marağına bu il keçirilən Davos İqtisadi Forumunda bir daha şahid olduğunu: bir çox global nüfuzlu malik şirkətlərin rəhbərləri dövlətimizin başçısı ile görüşə can atır, ölkəmiz üçün sərfli eməkdaşlıq teklifləri irəli sürürdülər.

Dövlətimizin başçısının diplomatik məharətine "Şərqiş şəfəqi" mövzusuna həsr olunmuş "Valday" Diskussiya Klubunun illik iclasındaki məzmunlu çıxışı ən yeni misal ola bilər. Avropa ilə Asiyadan qovuşduğunda yerləşən Azərbaycan öz geosiyasi mövqeyində maksimum bəhrelənir və bu, beynəlxalq münasibətlər sahəsində dərin biliyə malik Prezidentimizin məqsədyönlü siyaseti, titanik fəaliyyəti nəticəsində mümkün olub.

## Azərbaycan Ordusu dünənən ən güclü 50 ordusu sırasına necə gəlib çıxdı

Dövlət müstəqilliyinin bərpasından sonrakı iki ildə müharibə vəziyyətində olan Azərbaycanda ordu quruculuğu sahəsində demək olar, heç bir iş görülməmişdi. Ulu Öndər hakimiyyətə qayıdarkən ölkədə vahid komandanlığa tabe olan nizami ordudan əsər-əlamət yox idi. Ayri-ayrı silahlı birləşmələr ölkəni düşmənin təcavüzündən qoruya bilmir, torpaqları, bütöv rayonları bir-bir əldən gedirdi.

Ulu Öndərimizin 1993-cü ilin oktyabrında, Prezident İlham Əliyevin bundan on il sonra andığımə mərasimindəki çıxışlarından iki tezisə diqqət yetirək.

Heydər Əliyev: Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təessüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrə bu sahədə çox az iş görülüb. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordu-nun yaradılması bizim əsas vəzifəmizdir.

İlham Əliyev: Ulu Öndər Azərbaycanda ordu quruculuğu sahəsində de böyük işlər görüb. Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşida duran bütün məsələləri həll etmək iqtidarından olmalıdır.

Siyasetdə varislik bu mühüm hədəfə de çatmaq imkan verdi, vədlər əməli işlərlə təmamlanırdı. 2013-cü ildən bəri hərbi xərclər 15 dəfə artıb. Ordu ən müasir silahlar və texnika ilə təchiz edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə 20-dən çox hərbi zavod yaradılıb. Bu müəssisələrde 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu da nəticə: Azərbaycan Ordusu hazırda dünən 50 ən güclü ordusu sırasında yer alır. Dövlətimizin başçısının dediyi kimi, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünən miqyasında nadir ölkələrdən biridir. Biz Azərbaycan Ordusunun istənilən döyüş təşkilərini yerine yetirməyə qadır olduğumu 2016-cı ilin aprelində və 2017-ci ilin mayında gördük.

Ordumuzun apardığı uğurlu döyüş eməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və Ağdəre rayonlarının 2 min hektar, Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi işgalan azad olundu. Azərbaycan Ordusunun gütün düşmən də, dünən da gördü.

**Dinamik iqtisadi inkişaf, transmilli layihələr və**

## inqilabi islahatlar

Statistika göstərir ki, son 16 ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Sırr deyil ki, infrastrukturun yenilənməsi, əhalinin rifah hali, ordu quruculuğu, ilk növbədə, iqtisadi gücə bağılıdır.

Azərbaycanın iqtisadi inkişafının teməli Ulu Öndərimizin gərgin səyərlə nail olduğu "Ösrin müqaviləsi" ilə qoyulub. Bu baredə bir qədər əvvəl səhəbət açğıdırımız üçün bircə faktı qeyd etmək kifayətlenir: İlham Əliyev 2003-cü ildə prezident seçiləndə Dövlət Neft Fondu cəmi 800 milyon dollar yığılmışdır. Bu gün isə fondun aktivləri 43 milyard dollara yaxınlaşır. Azərbaycan 2001-ci ildən indiyədək "Azəri-Çıraq-Güneşli" neft-qaz yataqlar blokunun işlənilməsi layihəsinin hesabına, ümumilikdə, 143 milyard dollardan çox gelir elədə edib.

Ölkəmizdə səhəbət təkcə pulda deyil, neft gəlirlərindən məqsədyönlü və səmərəli istifadə olunmasındadır. Neftle zəngin bəzi ölkələr var ki, sefəlat içərisində yaşıyır.

Ölkəmizə gəlince, müasir neft strategiyasının ən mühüm üstünlüyü elədə edilən gəlinin iqtisadiyyatın şaxələndirilməsinə və sosial tərəqqiye yönəldilməsi, neft kapitalının insan kapitalına çevriləməsidir. Biz bu müdrik siyasetin bəhrəsini respublikamızın hər bir gusəsində, həyatın hər bir sahəsində - Azərbaycanın yeniləşən simasında görülür. Bunu hər bir vətəndaş öz gündəlik həyatında görür və hiss edir.

İnsanların işini asanlaşdırın, bürokratiyanı və korrupsiyanı aradan qaldırmağa hesablanan "ASAN xidmət" mərkəzlərinə müraciətlerin sayı 33 milyonu tövb. Təkcə bu il minimum əməkhaqqı iki dəfəye yaxın, minimum pensiya isə 70 faiz artıb. Prezident İlham Əliyevin təşəbbüsü olan inqilabi sosial islahatlar paketi 4 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərib.

Ölkəmizdə qazlaşdırma səviyyəsi 95 faiz çatıb (bu, dünən praktikasında nadir göstəricidir). Vaxtılıq özünü elektrik enerjisi ilə təmin edə bilməyen Azərbaycan bu gün region ölkələrinin enerji ixrac edir.

On beş min kilometr uzunluğunda yol, 440-dan çox köprü, 4 yeni metro stansiyası, Bakının Əlet qəsəbəsindən en böyük beynəlxalq dəniz ticarət limanı, yeni tikilmiş və yenidən qurulmuş 3200-dən çox məktəb binası, 650-yə yaxın tibb müəssisəsi - bu, son 16 ildəki infrastruktur layihələrinin tam olmayan siyahısıdır.

Prezident İlham Əliyevin rehbərliyi dövründə reallaşdırılan transmilli layihələr dünən energetika və nəqliyyat xəritəsini dəyişdirə biləcək miqyasla malikdir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 2002-ci ildə təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən başlayan bu layihələrə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu elave olunub. Şimal-Cənub, Şərqi-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycanın keçən hissələrində işlər, demək olar, yekunlaşır.

Nəhayət, daha bir önemli məqam: İlham Əliyev Azərbaycanı sayı məhdud olan kosmik ölkələr sırasına daxil edib. Hazırda orbitdə üç peykiçimiz var, halbuki bir vaxt bunu yalnız arzulaya bilərdik. Göründüyü kimi, siyasetdə varislik əfsanə və xeyalları reallığa çevirməkdedir.

**Fikir plüralizmi, söz və mətbuat azadlığı qarşısında yaşılı işiç**

Ulu Öndər hələ böhranlı günlərdə - 1993-cü ilin oktyabrında Azərbaycanın demokratiya yolu ilə gedəcəyini bəyan edərək deyirdi: Yolmuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fealiyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbeşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz yoldur və mən size bir dərəcə söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.

Biz mətbuat işçiləri Ulu Öndərimizin, eləcə də Prezident İlham Əliyevin əsas demokratik prinsiplərindən olan söz və mətbuat azadlığının, fikir plüralizminin təmin edilməsi istiqamətində göstərdikləri səyərin şahidiyik. Bu gün ölkədə KİV-lərin - informasiya agentliklərinin, qəzet və jurnalların, televiziya və radio-ların ümumi sayı 5 mini, internet portallarının sayı isə 20 mini ötür. Əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 70 ümumrespublika, peyk, regional, kabel, internet televiziyası fəaliyyət göstərir.

Ölkə mətbuatında özünəməxsus yeri və rolü olan AZƏRTAC da Ulu Öndərimizin və onun siyasi variisi İlham Əliyevin diqqətini, qayğısını həmisi hiss edib. İndi AZƏRTAC-in xarici ölkələrdə 22 müxbir məntəqəsi fəaliyyət göstərir. AZƏRTAC hər gün 8 dildə 600-650 informasiya hazırlayıb öz kanalları ilə yayar. Dünyanın 50-ye yaxın informasiya agentliyi ilə rəsmi əməkdaşlıq müqaviləsi bağlanmışdır. Üzvü olduğumuz regional və beynəlxalq qurumların elektron resurslarında, tərəfdəşli etdiyimiz xarici agentliklərde və media qurumlarında AZƏRTAC-in hər il 15 mindən çox xəbəri, fotosu və videosu yer alır.

İndi bu uğurlar fonunda Ümummilli Liderimizin səhəbət əsasında bize verdiyi bir tövsiyəni yaxşı xatırlayıram: Çalışın, dünya informasiya məkanına çıxın. Beynəlxalq media təşkilatlarına üzv olun, bu, Azərbaycan həqiqətlərinin dünənyaya yayılmasına yaxşı imkanlar yaradacaq.

Biz vaxtılıq beynəlxalq media qurumlarına üzv olmaq barədə düşüñürük. Amma vaxt geldi, AZƏRTAC onların rəhbər orqanlarında təmsil olunmağa başlandı. 2016-cı ildə möhtərem Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunda və AZƏRTAC-in təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəber beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəber Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəber Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi, AZƏRTAC hər iki qurumun rəhbəri seçildi. Bununla da Azərbaycanın adı dünya metbut tarixine yazıldı...

\*\*\*

Siyasetdə varisliyin tentənəsini, Azərbaycanın inkişafında oynadığı misilsiz rolü təsdiqleyən misallar, hadisələr saysız-hesabsızdır. Mən onların yalnız bir qismını xatırlatdım. Bu möhtəşəm zəfər yolu şərtləndirən daha bir mühüm amil var. Dövlət başçısı üçün vacib sayılan siyasi iradəni, qətiyyəti, müdriyyiliyi, anında və düzgün qərarlar qəbul etmək bacarığını biz vaxtılıq Heydər Əliyevin, bu gün isə İlham Əliyevin simasında görülür. Xalq öz liderinə inanır, onun arxasında gedir, onu dəstəkləyir. Uğurların qarantisi olan xalq-iqtidar birliyi Azərbaycanı bundan sonra da zir

# Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazılıb

*Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin yap.org.az-a müsahibəsi*

- Ağalar müəllim, hər bir xalqın taleyində, dövlətin dünya siyasi arenasında müümü yer tutmasında lider amili aparıcı faktor kimi çıxış edir. Bu mənada, Azərbaycan da istisna deyil. Tarixə ekskursiya edərək gerçəkliliklərə nəzər salıqda belə bir reallığı tərəddüsüz ifadə edə bilirik: müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Siz bu barədə nə deyə bilərsiniz, Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində yeri və rolü nədən ibarətdir?

- Zəngin dövlətçilik tarixine malik Azərbaycan bu gün dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdəş, dinamik inkişaf edən ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu mərhələyə - bugünkü yüksəlş və inkişaf dövrüne asanlıqla çatmayıb. Azərbaycanın müstəqil, qüdrəti ölkə kimi tərəqqi yoluna çıxmışında lider amili əvəzsiz - həlledici rol oynayıb. Bəli, biz bu gün böyük qururla - iftخارla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Yeni Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır: bu nüans ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dönməndə, həm de müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımız, dövlətimiz qarışısında misilsiz xidmətlər göstərib. Yeni xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə əvəzsiz işlər görürlüb. Yeni Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarışısındaki tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Bu gün qədirbilen Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Heydər Əliyevin xatirəsini öz qəlbində yaşadır. Çünkü Heydər Əliyev Azərbaycanı xaosdan, tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb, respublikamızın sürelti yüksəlşini - inkişafını təmin edib, müstəqilliyimizi daimi və əbədi etməyə nail olub. Bütün bu nüfuzlu xidmətlərin təməlini təşkil edən başlıca amil Ümummilli Liderin Öz xalqının rifahi üçün böyük fədakarlıqlar nümayiş etdirərək yorulmaz və səmərəli fəaliyyət göstərməsi idi. Xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsleyən, vətənpərvər şəxsiyyət olan Heydər Əliyev fəaliyyətinin bütün dövlərində xalqa əlyaqətlə xidmət edib, Azərbaycanı inamlı irəliye aparıb...

- Yeri gəlmışkən, siz qeyd etdiniz ki, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarışısındaki tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu kontekstdə Ulu Öndərin SSRİ dövründə respublikamızra rəhbərliyi dönməni necə xarakterizə edə bilərsiniz?

- Əvvəlcə nəzərinize çatdırıım ki, 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesinin birinci katibi seçilmiş Ulu Öndər Heydər Əliyev respublikamızda milli intibahın əsasını qoydu. Həmin dövrə Heydər Əliyev respublikamız baredə keçmiş ittifaqda yaranan stereotipləri dağıtdı, rejimin buxovlarını məharətə sindirərəq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafi baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək deyərləndirən Ulu Öndər Heydər Əliyev qısa müddətə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev Öz nüf-



zundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə neft sənayesində tənəzzül məyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.

Eyni zamanda, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdleri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsinin daxil edilməsi, "Müasir Azərbaycan dil" və "Azərbaycan dil" dörsliklərinin hazırlanması, musiqi, teatr, kino, təsviri inceşənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyillerinin qeydə alınması, mədəniyyət evlərinin inşa edilməsi, abidələrin ucaldılması, inceşənət xadimlərinə fəxri adları, ordenlərin verilməsi, təqəbüdlər ayrılmaları və digər strateji əhəmiyyətli tədbirlər respublikamızın tərəqqisinə xidmət edən addımlar kimi mühüm əhəmiyyət malik idi.

Ulu Öndər 1982-ci ildə dekabrında Sovet İKP MK Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu, xalqımız və respublikamız üçün büyük nüfuzlu xalqımızın rifahının yaxşılaşmasına xidmet edən addımlar atıldı.

- Ağalar müəllim, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarışısındaki ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilas və bunun sayəsində ölkənin siyasi tarixində yeniləmə mərhələnin açılmasıdır. Müstəqillik əldə etdikdən sonra olduqca mürəkkəb şəraitlə üzləşən, bütün sahələrdə tənəzzüllün hökm sürdüyü, xaos və anarxiya məkanına çevrilən Azərbaycan məhz Ulu Öndərin qətiyyətli, milli maraqlara əsaslanan siyaseti nəticəsində tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Bunun nəticəsində xalqımız 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkilərində Heydər Əliyev yüksək etimad göstərdi. Həmin dövrü necə xatırlayırınız, bu tarixi mərhələnin əhəmiyyəti necə qiymətləndirmək olar?

- Doğrudur, 1991-ci ildə ölkəmizin əldə etdiyi müstəqillik formal xarakter daşıyırdı, çünki respublikaya rəhbərlik edən səriştəsiz qüvvələr Azərbaycanı xaos, anarxiya məkanına çevirmişdilər, ölkəmiz xarici keşfiyyat orqanlarının mübarizə meydانına çevrilmişdi. İqtisadi tənəzzül, siyasi telətümürlər yanaşı, Azərbaycan beynəlxalq arenada təcrid vəziyyətinə düşmək, nəticədə müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir mürəkkəb şəraitdə, acınacaqlı vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyətə gələn Heydər Əli-

evin uğurlu siyaseti, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, xilas oldu, əsl müstəqilliyini qazandı. 1993-cü il oktyabr ayının 3-də keçirilən şəffaf və demokratik prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi təmin etdi, respublikamızın qarışısında yeni perspektivlər açıldı. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andicəmə mərasimində Ulu Öndər Heydər Əliyev qeyd etmişdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrə menim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidi lərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslediyi ümidi mən bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidi doğrultmaq üçün əlimdən gələni esirgəməyəcəyəm". Və Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafəyini əks etdirən fəaliyyəti ile ümidi doğrultdu. Ulu Öndərin rəhbərliyi ilə nizami ordunun yaradılması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və digər mühüm nüfuzlu xalqımızın rifahının yaxşılaşmasına xidmet edən addımlar atıldı.

Bələliklə, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazılıb.

- Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, Ulu Öndərin siyaseti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...

- Bəli, Ümummilli Liderimizin siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, ölkəmizin qarışısında yeni perspektivlər açıldı. Öten müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvilde nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Digər tərəfdən, çoxşaxəli, qətiyyətli, milli maraqlara əsaslanan xarici siyaset kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sisteminde etibarlı tərəfdəş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyaset sayəsində ölkəmiz həm ikitərəflı münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Sevindirici haldır ki, ölkəmizdə bütün sahələrdə əhəmiyyətli nüfuzlu xalqımız, yüksək inkişaf göstəriciləri qeydə alınır. Eyni zamanda, Prezident İlham Əliyevin strateji kursu Azərbaycanın dünya siyasi arenasında mövqeyini daha gücləndirir, bu siyaset xalq-iqtidar birliliyini möhkəmləndirir. Bir sözə, Azərbaycan inkişaf yolunda inamlı irəliləyir!

**Bəhruz Quliyev:**  
"Əli Kərimli ilk şansda tərəfdəşlərini yarı yolda qoydu"

**A** zərbəyən hökümtə tərəfindən "Milli Şura"ya piyətən keçirilməsi ilə bağlı icazənin verilməsi, ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşılığının göstəricisidir. Onlara 50 nəfərdən ibarət heyətlə sözlərini ifadə etmək imkanı verilsə də, "Milli Şura" hələ də 90-ci illərin təfəkküründən çıxı bilmədiyini bir daha göstərdi".



Bu fikirləri SIA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. O bildirib ki, "Milli Şura" hələ də piketi mitinqdən ayıra bilmir: "Birincisi, piketi mitinqdən əsir gəlməyəcəyəm". Və Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafəyini əks etdirən fəaliyyəti ilə ümidi doğrultdu. Ulu Öndərin rəhbərliyi ilə nizami ordunun yaradılması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və digər mühüm nüfuzlu xalqımızın rifahının yaxşılaşmasına xidmet edən addımlar atıldı.

Ekspert söyləyib ki, əgər "Milli Şura" piket keçirmək üçün 50 nəfər insan toplaya, fikrini argumentli şəkildə söyləyə bilmirsə, o zaman onlar hansı amal, istəkə "liderlik" arzusundadırlar?: "Əgər onların həqiqətən də sosial bazası, elektoratı varsa, o zaman 50 nəfər tərəfdəş tapmaq o qədər də çətin olmamalı idi. Dinc sakinlərdən, yoldan keçənlərdən istifadə etmək həm gülünc, həm də şəhər gəzintisine çıxanların hüquqlarını pozmasıdır".

Piketde Əli Kərimlinin niyə iştirak etmədiyinə aydınlıq gətirən B.Quliyev qeyd edib ki, AXCP sədri öncədən şəhər gəzintisi edərək vəziyyəti öyrənib və bilərkəndə aksiyaya qoşulmayıb: "Bu, bir daha sübut etdi ki, Əli Kərimli istenilən vaxt silahdaşları və tərəfdəşlərini yarı yolda qoyub qaça bilər. "Sərbəst toplaşmaq haqqında" qanuna uyğun olaraq piketin keçirilməsi üçün təhlükəsizlik tədbirləri də görülmüşdür. Əgər piket istəyi olsa idi, Əli Kərimli gəlib həm iştirak edər, həm də sözünü deyərdi. Bu, AXCP sədrinin öz tərəfdəşlərinə qarşı hörətsizliyinin göstəricisidir".

Baş redaktor qeyd edib ki, bundan sonra dövlət öz vətəndaşlarının, şəhər sakinlərinin hüquqlarını qoruyaqla bu cür piketlərin keçirilməsinə icazə verməməlidir: "Sərbəst toplaşmaq adı ilə başqalarının hüquqlarını pozmaq qəbul edilməzdür".

**Nailə Məhərrəmova**

# Əli Kərimli və Rəşid Hacılı artıq Ermənistana köçə bilər...

**A**dəmin ki, ağılı başdan getdi geri qayıtmaz. Hələ bu adam bir az yaşılanıbsa işi lap çətin olar. Gördüyüünü nə olduğunu, eşitdiyinin nə anlama gəldiyini heç cür dərk edə bilməz belə adam. Onda məcbur deyərsən ki, alah köməyin olsun. Yəni baş qoşmazsan. Çünkü halını anlar, fikir vəməyib keçib gedərsən...

Prezident İlham Əliyevin Valday Klubunun toplantısında məlum çıxışı neçə gündür trendə çevrilib. O çıkış canlı olaraq yayımlanlığı üçün bir anda bütün dünyadan maraqlı qüvvələri xəbər tutdu, dostlarımız bizimlə birlikdə sevindidi, düşmənlərimizse xar oldu, əzildi. Biz de vətəndaşı olduğumuz ölkənin en ali rəhbərinin bu qədər açıq, bu qədər qətiyyətli çıxışına görə çox sevindik, qürur duyduq. Özəlliklə de onun Ermənistən baş naziri Nikol Paşinyanın bir müddət önce bir qrup ermənin qarşısında dediyi "Qarabağ Ermənistandır. Nöqtə" fikrine Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işaresi!" qətiyyətə verdiyi cavab hər bir Azərbaycanlı qururlandırdı. Lakin hamını deyil. Aramızda elələri də oldu ki, onlar bu qətiyyət qarşısında ermənilərə qoşulub öz rəzilliklərini göstərdilər...

Özünün milli məsələdə düşmən cəbhəsində yer aldığıni sərgiləyənlərin önündə Əli Kərimli gözə dəydi. Adam yatdı-durdur, yazdı ki, Paşinyana bu cavabı vermek üçün iki ay gözləmək lazımdı? Bele baxanda, ondan müdrik bir yanaşma gözləmək də doğru olmazdı. Lakin siyasi iddialı birisi olaraq en azından susa biledi. Lakin susmadı, susa bilmədi. Paşinyan və erməni sevdələrini dəstəsinin önündə yer aldığı qabarıl şəkildə bəyan etdi...

İndi biz məcburuq ki, bu Əli Kərimli bu cavabin niyə iki ay gecikmə ilə verildiyini izah edək. Əli Kərimli qısa müddət də olsa dövlət içinde işləyib, lakin dövlətçiliyi mənimseye bilməyib. Bir müddət də deputat olub. Bu da onun dövlətçiliyi mənimseməsinə yetməyib. Neynək, quyuya su tökmək sulu olmur axı. Belə bir durumda biz də buna və bunun kuyunə gedənlərə nəyin nə olduğunu anlatmağa məcburudu...

Prezident İlham Əliyev o cümləni işlətmək üçün niyə o məkanı, özü də belə bir aradan sonra seçdi? Bunu azacıq dövlətçilik təcrübəsi və dövlət ərkanı olanlar dərhal anladı. Amma Əli Kərimli bunlar olmadı üçün anlamadı. Ona görə də izah edirik...

Nikol Paşinyan məlum ifadəni bir qrup ermənin qarşısında işləmişdi. Boğazdan yuxarı, aşağı təfəkkürə he-



Azer Həsret

sablanmış ifadə idi. Bir müddət işe də yaradı. Lakin onun uzaqgörənliyi olmayı üçün qarşıda başına nə gələcəyini hesablaya bilmədi. Adam qısa bir gedis edib anı həzz anları yaşamaqla öz eposunu təmin etmək yolu tutdu, sonda da başına bu işlər gəldi. Elə o da Əli Kərimli kimi dövlət işində dayaz olduğundan belə etdi...

Prezident İlham Əliyevsə uzun illərin təcrübəsinə söykənən dövlət adamlı kimi davrandı. Yüngülsəqqallıq eləmədi, Paşinyanın tində durub onu-bunu qızışdırın uşaq sağa davranışına cavab belə vermedi. Məqamı gözlədi Prezident Əliyev. Və o məqam elə bir yerdə yetişdi ki, tək bir cümlə ilə Nikol Paşinyan da, ona rəğbətli seçilən Azərbaycan radikalları da nokauta düşdü.

Prezident İlham Əliyev o çıxışı etməzdən önce Rusiya Prezidentiyle ayrıca görüş keçirmiş, bu görüşdən çox məmənnun ayrılmışdı. Üstəlik, Prezident Vladimir Putin onu çox yüksək səviyyədə və səmimi qəbul etmişdi. Təbiyi ki, danişqıllar zamanı bir çox məsələlər, o cümlədən də Ermənistən təcavüzünün aradan qaldırılması müzakirə edilmişdi.

Azərbaycan Prezidenti Ermənistəni və onun siyasi rəhbərini kədərləndirək bu görüşdən sonra Valday Klubunun toplantısında çıxış edərək "Qarabağ Azərbaycandır və nida işaresi!" deməklə, əslində hər kəsa dövlətimizin bu məsələdəki qətiyyətli mövqeyini tekrar çatdırmış oldu. Rusiya Prezidenti də daxil olmaqla bir sıra dövlət rəhbərlərinin, fikir adamlarının önündə deyildi Prezident İlham Əliyevin sözü. Yəni o, Nikol Paşinyana lap elə Az.TV-də dərhal reaksiya verib təbliğat da qura bilərdi. Amma etmədi, məqamını və məkanını gözlədi. Rusyanın bizim bölgemizdə əsas söz sahibi olduğunu nəzərə alsaq bu sözün orda - V.Putinin hüzurunda deyilməsinin nə anlama gəldiyini dərk etmək çətin olmasın gərek...

Əli Kərimli bu incəlikləri anlamadı. Anlamaz da. Dedik axı, adəmin dövlət və dövlətçilik anlayışı sıfırın altındadır. Əli Kərimli kimi anlamayanlardan biri də media hüququ üzrə ekspert Rəşid

Hacılıdır. İddia edir ki, Prezident İlham Əliyevin melum çıxışı "çoxlarında güllüş doğurub". Açığı, güllüş üçün hansı səbəplerin olduğunu deməyib. Dəsə belə, bizim də ağılmız kəsir və orda güllüş üçün əsla səbəb görmürük. Əksinə, əzəlliklə də Ermənistəni kədərləndirəcək ifadələr zəngindir Prezidentin çıxışı. İndi Qarabağ tarixi, Ermənistən təcavüzü haqqında Azərbaycan Prezidentinin çıxışı Rəşid Hacılı kimi adamlarda güllüş doğurursa, bu, başqa məsələ. Anlaşılan, adəmin ağılı başını tərk etmiş çıxdan...

Rəşid Hacılı bu çıxışa heyət elədiyini deyir. Bizsə nə bu Rəşid Hacılıya, nə də Əli Kərimli, əslində, heyət etmirik. Adamlar öz çirkin siyasi maraqları naminə şeytana belə sitiyə edirlər. Hətta o qədər aşağı eniblər ki, Ermənistən hakimiyətinin təbliğat maşınında xırda bir vintcik olmağı qəbullunular...

Erməni təbliğat maşınına gelince. Bu ölkənin hakimiyəti İlham Əliyevin nokautundan özünə gəlmək üçün yollar aramaqdaykən Əli Kərimli və Rəşid Hacılı onlara el uzatdı. Bəli, məhz belə bir durumda. Çünkü Nikol Paşinyan hökuməti Prezident İlham Əliyevə daha tutarlı bir cavab axarmaq üçün baş sindirdəsə bir şey tapa bilmir. Heç bu güne qədər də. Amma Əli Kərimli və Rəşid Hacılı tipində adamlar bu məsələdə də ermənidən çox ermənilik edirlər...

Yeri gəlmışkən, bugündən Ermənistəndə bu məsələyə bağlı Əli Kərimli və Rəşid Hacılı özəcək bir olay da yaşandı. Ermənistən Konstitusiya Məhkəməsinin sədri Hrav Tovmasyanın bacısı Anjela Tovmasyanın başçılıq etdiyi saytda "Əliyevin Paşinyana gecikmiş, lakin güclü zərbəsi" başlığı altında yazı dərc edilib. Elə bu ad Paşinyanı özündən çıxarıb və onun tərefdarları redaksiyaya hücum çəkiblər. Yəni Ermənistən ən üstündəkilər belə İlham Əliyevin güclü gedisi etiraf edir, buna görə çılğına dönüblər. Di gəl ki, "bizimkilər" - Əli Kərimli və Rəşid Hacılı "əksini" düşünürler...

Hə, bir də onu əlavə edək ki, redaksiyaya hücum edən ermənilər tələb edib ki, Ermənistən Konstitusiya Məhkəməsinin sədri və onun bacısı şələkülesini yiğisdirib Azərbaycana köçsünler. Deyirəm, eger sığınacaq istəsələr vermek olar. Buna qarşılıq olaraq, mənəcə, Əli Kərimli ile Rəşid Hacılı da artıq Ermənistənə köçüb orda rahat ömrü süre bilərlər. Zətən bunlar milli məsələlərimizdə erməniləri belə kölgəde qoyur. Niyə də qəlbən yaxın bildikləri bir ölkədə - bir toplumun içinde daha "xoşbəxt" olmasına ki?..

**Əli Kərimli camaatı piket adıyla küçəyə icazəsiz yürüşə çağırıb özü galmadı - Qorxudan gizləndi!!!**

**M**əlum olduğu kimi, dünən son günləri üzvlərinin müxtəlif vəhşiliyi, səsyazaları və digər biyabırçılıqları ilə məşhurlaşan Milli Şura və AXCP-nin saat 15:00-da Bakı Şəhər icra Hakimiyətinin qarşısında 50 nəfərlik piketi keçirildi.

Lakin keçən müddədə, piketle mitinqin fərqini belə bilməyən başda Əli Kərimli olmaqla AXCP üzvləri sosial şəbəkələrdə ca-



irişə edərək vətəndaşları aksiya keçirmiş kimi pikete dəstək verməyə dair coxsayılı çağrışlar etdilər.

Cəbhəçilər yene də həmişəki ənənələrinə, çirkin niyətlərinə sadiq qaldılar- ərazidə təxribatçı hərəkətlərini davam etdirdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq şəhərin mərkəzində, xüsusi də sirəvi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provakasiyaya çəkməyə çalışıdilar. Neticədə bəzi onların təxribatına aldanan şəxslər arasında xəbərdarlıq edilib ərazidən uzaqlaşdırılan da olub, saxlanılan da.

Lakin işin faciəvi tərəfi odur ki, piketdə dünənə qədər riyakarcasına çağırış etməkdən yorulmayan nə sosial şəbəkə bloggeri, AXCP sədri Əli Kərimli, nə də Milli Şura adlı adı olub özü olmayan qurumun sədri Cəmil Həsənli iştirak etmədi!!! Bütün olanları Kərimli evindən, Həsənli isə uzaq Amerikadan izlədi.

Sizcə absurd deyilmə? Görəsən Əli Kərimlini hansı səbəb ora getirə bilmədi? Qorxdumu, yoxsa o 49 nəfərə bir sırada dayanmağı özünə şikayətdən bilmədi? Özünü onlardanı saymadı, yoxsa elə onun vezifəsi hamını qızışdırıb sonda sırvı şəxslərin cəzalanmasına nail olmaqdən ibarətdi?! Dünən olanlar Əli Kərimlinin və başının dəstəsinin riyakarlığını bir daha sübut etmiş oldu.

**Polis "sarı jiletli" qadının Kral sarayına daxil olmasının qarşısını alıb**

**B**elçika polisi Brüsseldə, Kral sarayının ərazisində fövqəladə vəziyyət yaranmasının qarşısını alıb. AZƏRTAC xəbər verir ki, federal məruzəçilər Didye Reynders (fransızdilli liberal) və Yohan Vande Lanott (flandriyalı sosialist) birgə məruzələrinin yekun variantını Kral Filippə təqdim etmek üçün saraya gələndə əlində sarı jiletlər tutmuş naməlum qadın onların ardınca binaya daxil olmağa çalışıb. İnsident videoya çəkilib. Qadın sarı jiletləri məruzəçilərə təqdim etməyə çalışıb, lakin polislərin sayılıqlı nəticəsində bunu edə bilməyib.



## Britaniya iqtisadiyyatı Brexit üzündə 60 milyard funt-sterlinq itirib

**B**ritaniya iqtisadiyyatı hökumətin Avropa İttifaqının tərkibində çıxmaga can atması səbəbindən 2,5-3 faiz geriləyib və 60 milyard funt-sterlinq (73,8 milyard dollar) vəsait itirib.

Bu rəqəmlər Maliyyə Tədqiqatları İnstitutunun (IFC) məruzəsində yer alıb. Tədqiqatın proqnozlarına əsasən, Britaniya hökumətinin Brexit prosesini Brüssel-lə əməkdaşlıq barədə sazişsiz həyata keçirmə planları milli borcun 50 illik maksimuma yüksəlməsinə və iki dəfə artaraq 100 milyard funt-sterlinq (123 milyard dollar) çatmasına gətirib çıxara bilər.



Məruzə müəlliflərindən biri, iqtisadçı Kristian Şuls Brexit prosesi ilə bağlı Britaniya biznesine investisiyaların 20 faiz azaldığını vurğulayıb. Onun sözlərinə görə, Büyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması iqtisadi artım üçün ən yaxşı ssenari ola bilərdi.

9 oktyabr 2019-cu il

**D**axili çəkişmələrdən və qarşıdurmalardan xilas ola bilməyən müxalifet partiyaları bununla ağır və acinacaqlı vəziyyətlə üzləşməkdədir. Partiyalararası qarşıdurmalar səbəbindən, dağıdıcı ünsürlər olan-qalan sosial bazalarını itirməklə yanaşı, həm də cəmiyyətin dərin nifrətini qazanıblar. Bu baxımdan, ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə təcrid olunublar.

Bu isə, onlara maddi və mənəvi yardım göstəren və qarşılığında məkrli planlarını reallaşdırmağa çalışan xarici dairələri ciddi narahat edir. Ona görə də, yeni planlar və texnologiyalar əsasında, əlaltıları olan müxalifləri qismən olsa, dırçaltmayı çalışırlar. Hazırkı mərhələdə, müxalifetin virtual aləmdə fəallıq göstərməsi də, məhz xarici dairələrin dəst-xətti və planlarının nəticəsidir. Demek olar ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Isa Qəmbər və digərləri fealiyyətlərini ancaq sosial şəbəkələrdə söyüş kampaniyası qurmaq və dövlətçiliyə zidd əməller töretnək üzərində qurublar. Qondarma qurum olan "Milli Şura"-AXCP cütlüyünün və Müsavatın üzənəriqə temsilciliyinin söylədikləri bütün fikirlər, açıqladıqları məlumatlar, bir daha onu göstərir ki, onlar üçün başlıca maraq xaricdən maliyyə yardımını almaqdır.

### "Əli Kərimli "demokrat" donuna bürünən mənəviyyatsızın biridir"

Planlaşdırıcıları mitinqlər və icazəsiz piyketlər yalnız görüntüsü xarakterli və xarici maraqlı dairələrin diqqətini özlərinə cəlb etmək üçün keçirilir. Xüsusi ilə də, görünən odur ki, AXCP sədri Əli Kərimli dövlətçiliyimizə qarşı daha çox antifealiyyət kampaniyası aparır. Bu da, onun xarici təsirlərə daha çox məruz qaldığını göstərir. Sual oluna bilər, niyə və nə sebəbə Əli Kərimli xarici maraqlı qüvvələrin təsiri altındadır? Birmənali şəkil-



## Müxalifət zay məhsula çevrilib

də, cavab olaraq bildirmək olar ki, Əli Kərimli müəyyən xarici qüvvələrdən maliyyə yardımını aldığı üçün onların yanında gözükögeli və başaşağıdır. YAP Siyasi Şurasının üzvü, "iki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə SİA-yə açıqlamasında bildirdi ki, AXCP sədri Əli Kərimli "demokrat" donuna bürünən mənəviyyatsızın biridir: "Əli Kərimlinin çirkin əməlliəti ile bağlı kifayət qəder heqiqətlər də üzə çıxıb. Zaman-zaman AXCP-dən istəfa verən cəbhəçilər de öz "liderləri"nin çirkin xisətindən, xəyanətkar əməlliərləndən və antimilli fəaliyyətdən dəfələrə söz açıblar". Vurğulamaq lazımdır ki, Vüqar Rəhimzadənin də, qeyd etdiyi kimi, AXCP-dən istəfa verənlər Əli Kərimlinin satqın və xəyanətkarın biri olduğunu faktlarla sübuta yetiriblər. AXCP NTK-nın sədri Aydin Əliyevin Əli Kərimli ifşa etmesinin aradıncı, AXCP üzvü Dilər Miriyevanın sosial şəbəkələrde yayılan səsyazısında Əli Kərimlinin satqının biri olduğu məlum olur. D.Miriyeva AXCP daxilində baş verən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir. Səs yazısında o, partiya eleyhinə "Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda, Türkən orda, Fatimə, nə bilim nə, orda, hamı orda, hamıya yer oldu Dilərə xanıma yer olmadı? Mən özümü sindirmədim, amma mənə bilirsınız, necə təsir edib bu? Əməyimin bəhəsi bu idi? Siz hələ hakimiyətə gəlməməsiniz beləsiniz, hakimiyətə gəlsə-

niz, mənim kimisini və məni şəxsən ortada, tryapka kimi qullanıb, atacaqsınız: "Özünü istədiklərinizi getirəcəksiniz vəzifəyə, Dilərə xanımın da harda canı çıxır-çıxınsın. İndiye qədər nətə idisə, elə də sürünsün, belə çıxır da. Demək məndən istifadə edin yalan dan həkimiyətə gəlmək üçün, sonra da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkerim, təzyiqim hara çıxıb bilmərəm. Hamını getirib üst başa keçirdir, Emil

rən şəxslərin hamisi Əli Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması bərədə danişirlər. Sırvı cəbhəçilər, belə bildirirlər ki, bu partiyada her kəs yalnız Əli Kərimli xidmət edir: "Bu günlərde AXCP nəzarət-təftiş komissiyasının sedri Aydin Əliyev de öz cəbhədaşlarına video-müraciətində Əli Kərimlinin bütün çirkli oyunlarını, xəyanətkar əməllərini, maliyyə firmanın dağını ifşa edib" deyən Vüqar Rəhimzadə

Səlimovdu bunun hamisini edən. Hər şeyimi qurban etmişəm bu yolda, məni il yarımla nəvəlerimin üzünə həsət qoyub qızım, bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırb, gündə oğlumla davadıq buna görə. Bir şey olan kimi, Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynaga bir yandan, hərəsi bir telimat verir ki, Dilərə xanım belə elə. Həmən Dilərə də, siz Dilərəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazımlı deyil, sizin partiyanıza da, hər şeyə də. Mən voobşə partiyadan çıxıram, mənə lazımlı deyil bu partiya" kimi şəkədici ifadələr işlədir. "D.Miriyevanın yayılmış səs yazısından bir daha melum olur ki, AXCP daxilində anormal mühit mövcuddur. Partiyada Əli Kərimlinin qurdugu diktatura hökm sürür.

### Əli Kərimlinin maliyyə firıldاقlarının üstü açılır

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Razi Nurullayev postundan istəfa verərkən, bildirmişdi ki, AXCP-də diktatura hökm sürür, partianın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir: "AXCP-dən istəfa ve-

elave edib ki, Aydin Əliyev bu müraciətində Əli Kərimlini siyasi dələduz adlandırmır: "Aydin Əliyev Əli Kərimlinin xisətindən çox yaxşı bələd olduğundan, müraciətində bildirilər ki, bundan sonra AXCP-də ona qarşı böhtən və şər kampaniyası başladacaqlar. Ancaq o, həmin şəxsləri əvvəlcədən xəbərdar edir ki, Əli Kərimlinin göstərişlərinə uymasınlar və onun barəsində danişarkən, haqq və ədalet hissini unutmasınlar. Çünkü bir gün gələcək o tapşırıqları yerinə yetirənlər də Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər".

Vüqar Rəhimzadə, onu da qeyd edib ki, bu cür hadisələrin baş verəməsi AXCP daxilində böyük ixtilafların baş verdiyini və Əli Kərimlinin artıq prosesləri idarə edə bilədiyi göstərir. Ifşa faktlarının, ardıcıl olaraq, üzə çıxmazı, xüsusilə də, Əli Kərimlinin dələduzluğunu və diktatorluğunun artıq etrafı tərəfindən təsdiqlənməsi AXCP trobalaşının istefasının labüdəşdiyini isbatlayır.

Bir sözlə, mövcud faktlar təsdiq edir ki, müxalif daxilində, əsasən də, "Milli Şura"da ciddi ixtilaflar və qarşıdurmalar fonunda, kütəvi istəfaların bünövrəsi qoyulub. Bu isə, belədiyyə seçkiləri rəfəfəsi əksər müxalif partiyaların sıradan çıxacağından xəbər verir. Hər halda, araşdırılmalar və proseslər də, bunu deməye əsas verir.

i.ƏLİYEV

## Əli Kərimlini satanlar kimlərdir?

AXCP sədrinin xəyanətləri özünə geri dönür



yır. Bütün bunlar isə, AXCP-də kəskin və qarşısılınmaz böhranın yaşanmasından xəbər verməkdərdir.

Məsələ ondadır ki, onun sabiq müvənni Fuad Qəhrəmanlı olayı ne qədər gizlədiləsə də, sonda bir sıra faktlar üzə çıxdı. Həmin faktlar bərədə ictimai rəy kifayət qədər məlumatlıdır. Ancaq onlardan birinin üzərində dayanmaq olar. Əli Kərimli özüne ən yaxın bildiyi şəxsin ailəsində törətdiyi qəddarlıqları bileyib, həmin olayın qarşısını almaq və bu da normal düşüncəli insanların kəskin hiddəti ilə qarşılaşış. İkinci hadisəni isə birbaşa sensasiya adlandırmış olar. Bu, F.Qəhrəmanlıının gizli səs yazısının ictimaişdirilməsidir. Həmin səs yazısında, o, iki cəbhəyə oy-nadığını açıq-aydın etiraf edir.

Daha bir məsələ isə, AXCP-nin sosial şəbəkələrdə fəaliyyət göstərən trol dəstələrinə rəhbərlik edən Rəşid Turabovun səs yazısıdır.

Belə ki, Əli Kərimlinin cəbhəçi gəncləri zorla trolluğa təhrik etməsi, onlara qarşı diskriminasiya mövqeyi tutması, neticədə, AXCP ali məclisinin üzvü R.Turabovun AXCP sədri ilə danişlığı səs yazısının geniş kütləyə sızdırılması ilə sona çatdı. Biz, bunu trolların Əli Kərimlinin avtoritar idarəciliyinə qarşı başlatıqları kiçik üşyan kimi də qiymətləndirə bilərik. Hətta ya-xın vaxtlarda növbəti bənzər ifşaların da şahidləri olmaq imkanımız kifayət qədər yüksəkdir.

### Qarşıda belə halların davamlı xarakter alacağına isə, kimsənin şübhəsi yoxdur

Sonuncu hadisə - AXCP nəzər-teftiş komissiyasının sədri Aydin Əliyevin partianın sədrinə qarşı səsləndirdiyi iki sərt bəyanatları səsləndirib. O, AXCP sədrinin xaricdən gelən qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi keçirdiyini deyib. Yəni Əli Kərimli partiya daxilində diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri, en çirkin üssullarla ləkələ-

yib, böhtənlərə məruz qoyub, şəntaj edərək, partiyadan uzaqlaşdırıb. Əbəs deyil ki, məhz həmin A.Əliyev "Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün de gəncləri aldadaraq, öz çirkli oyunlarına qurban vermək isteyir" deyə dərha böyük fəsədarın baş verməməsi üçün cəmiyyətin gözü nəçərənək.

Beləliklə, ortaya nə çıxır? Nəticə olaraq, belə bir mənətiqi hasilata

### Bakı sakininin çantasından tapança və patronlar aşkarlanıb

vara bilərik ki, AXCP-nin kifayət qədər fəal olan üç şəxsi Əli Kərimliyə qarşı müxtəlif səpki lərə adımlılar atırlarsa, bu, bilavasitə həm partianın, həm də Əli Kərimlinin özünü iflası, böhranı və mehvi demekdir. Qarşıda, belə halların davamlı xarakter alacağına isə kimsənin şübhəsi yoxdur.

Rövşən RƏSULOV



Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması göürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildirilər ki, oktyabrın 7-de Sabunçu rayonundakı inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə idarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid üç patron aşkarlanaraq götürülüb və müvafiq əraziyələrin aparılması üçün Sabunçu Rayon Polis idarəsinin 13-cü polis bölməsinə təhvil verilib.

Qəbelə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mıxlıqovaq kənd sakini S.Abdulhüseynovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov təfəngi aşkarlanaraq götürülüb.

# AXCP fəalindan Əli Kərimliyə: “Tüpürüm partiyanıza!”

Hiddətli ittihamların məna və məğzləri eynilik təşkil edir

**S**on vaxtlar AXCP-də kəskin qarşidurmaların və intriqaların yaşaması, bir daha sübut edir ki, partiyanın sadri Əli Kərimli get-gedə təşkilatdaxili hadisələrdən, nəinki özünü siğortaya bilir, əksinə, ardıcıl ittihamlara və tənqidlərə məruz qalır. Təkcə AXCP-dəki istefaları, o cümlədən, partyanın yuxarı eşalonundakı hadisələri analiz etmək, vəziyyətin hansı dəfə olduğunu rahat şəkildə görə bilərik.

Partiya fəali, təşkilatın qadınlar qoluñun üzvü Dilarə Miriyevanın yayılmış səs yazısı da, məhz bu cür düşünməyə kifayət qədər əsas verir. Daha dəqiq desək, Ə.Kərimlinin cəbhəçiləri ailələrinə çörəkpulu qazanmaqdan məhrum edərək məcburi trolluğa cəlb etməsi, ona sədəqətli olan partiyadaşlarına qarşı aşkar sədaqətsizlik nümayiş etdirməsi, yalnız şəxsi dividend və məraqları üçün çalışması nəticə etibarı ilə onun növbəti ifşası ilə sonuclandı.

## Hadisələr ardıcılılığı ilə davam edir...

Maraqlı məqamlardan biri də budur ki, hadisələr ardıcılıqla davam edir və bütün bunlar Ə.Kərimliyə dəyən kəskin zərbələdir ki, o, həmin zərbələrdənaya qalxmaq imkanını, bütünlükə itirəcək. Həmin ardıcılıqları bir daha xatırlayaq: F.Qəhrəmanının öz ailəsinə qarşı qeyri-insani və dəhşətli rəftəri, üzvlərin onu müdafiə edərək ayaşlı qızını iyrənc üsullarla təhqirləri, onu linç etmələri;

## Partyanın funksioneri və trollarla işləyən Rəşid Turabovun digər üzvləri trolluq etmədiklərinə, Ə.Kərimlini tərifləyən rəylər yazmadıqlarına görə, kəskin kəskin ittihamlara məruz qoyması;

Uzun illərdir partiyada xidmət edən nəzarət-təftiş komissiyasının sadri Aydin Əliyevə edilən haqsızlıqlar, onun Ə.Kərimliyə qarşı üşyani, etirazı və s. Bütün bunlar bir daha AXCP daxilindəki mühitin nə qədər iyrənc olduğunu, sözügedən mənzərənin davamlı xarakter alması reallığını açıq şəkildə ortaya qoyma və beləliklə, budəfəki ittiham, uzun illərdir ki, Ə.Kərimlinin yanında yer almış, ona sədəqətli xidmət etmiş



AXCP üzvü:  
Dilarə Miriyeva

Dilarə Miriyeva tərəfindən irəli sürdü və onun sosial şəbəkələrdə səs yazısı yayıldı. Səs yazısından da, açıq-aydın görünür ki, D.Miriyeva partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlərin, cəbhəçilərə məxsus haray-şivənciliklə bu dəfə hakimiyətə deyil, məhz Ə.Kərimliyə qarşı hiddətini bildirir. Səbəb isə AXCP-nin qadın toplantısında onun yer almaması, ona qarşı etinəsizliğin göstərilmesidir.

**Dilarə Miriyeva:**  
**“Hakimiyətə gəlsəniz, mənim kimisini və məni şəxsən ortada “tryapka” kimiullanıb atacaqsınız”**

Səs yazısında “Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda, Türkən orda, Fatimə, nə bilmən nə orda, hamı orda hamiya yer oldu, Dilarə xanıma yer olmadı? Mən özümü sindirmədim, amma mənə, bilişiniz, neca təsir edib bu? Əməyimin bəhəsi bu idi?” deyə hiddətini gizlətməyen D.Miriyeva Ə.Kərimlinin hakimiyətə gələcəyi halda, (əslində, hər kəs yaxşı bilir ki, onun hakimiyətə gəlməsi “0” həddindədir - R.R.), hər kəsi kənara atacağını deyib.

Yeri gəlmışkən, bu gün Ə.Kərimlinin yan-yöresində olanların utopik xəyalları da, məhz bu məcraya köklənib - AXCP hakimiyətə yiylənəndən sonra vəzifelərə getmek və s. Ona görə də, ittiham edən D.Miriyeva fikirlərini bu cür davam etdirir: “Siz hələ hakimiyətə gəlməmisiniz beləsiniz. Hakimiyətə gəlsəniz mənim kimisini və məni şəxsən ortada “tryapka” kimiullanıb (istifadə edib-R.R.), atacaqsınız. Özünüz istədiklərinizi getirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harda canı çıxır-çıxsın. İndiye qədər nətər idisə, elə də sürünsün, belə çıxır da. Demək məndən, istifadə edin yalandan hakimiyətə gəlmək üçün sonra da məni qullanın atın, belə çıxır da. Çok təsir edib, mənə inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkerim, təzyiqim hara çıxbilmirem. Hamının getirib üst-başa keçirdir Emil Səlimovdu bunnun hamisini edən”.

**Əli Kərimli Dilarə**

## Miriyevani övladlarının və nəvələrinin üzünə necə həsrət qoyub?

Sözügedən ittihamın daha bir məraqdorucu tərəfi D.Miriyevanın yanlış yolda olması, Ə.Kərimli kimi siyasi delləlin, dələduzun, araqarşdırınan və xəyanətkarın yanında yer almasına görə, ailəsinin, övladlarının ondan imtina etməsidir. Çünkü birinci dəfə deyil ki, AXCP sədrinin toruna düşən çoxsaylı insanlar ailələrini itirməklə yanaşı, təhəsillərini yarımqıq qoyub, həbsxanalara düşübər, həyatlarını zəherleyiblər. Bu baxımdan, D.Miriyeva övladlarının ondan imtina etdiklərini bildirir və günahkar olaraq, Ə.Kərimlini gördüyüünü deyir: “Hər şeyimi qurban etmişəm bu yolda məni il yarım nəvələrinin üzünə həsrət qoyub, qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə”.

Sonda isə D.Miriyeva Ə.Kərimlinin trol başçılarının onu təlimatlandıqlarını da qeyd edir. Lakin bundan sonra belə olmayıağını bildirən ittihamçı AXCP-ye və .Kərimliyə tübürdüünü açıq şəkildə bildirib: “Bir şəy olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynəğa bir yandan hərəsi bir təlimat verir Dilare xanım belə elə. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsınız? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da, hər şeye də. Mən “voobşə” (ümumiyyət-R.R.) partiyadan çıxıram, mənə lazım deyil bu partiya” kimi şokədi ifadələr işlədir”.

**Əks halda, onların da aqibətləri kifayət qədər qaranlıq və dibi görünməyən dərin quyuya bənzəyər**

Göründüyü kimi, səs yazısından, bir daha təsdiq olunur ki, həqiqətən də, AXCP daxilində kifayət qədər iyrənc, ürəkbulandırıcı idarəcilik metodu mövcuddur və bu metod, bilavasitə Ə.Kərimli uzun illərdir ki, tətbiq edir. Həmçinin, bu partiyada avtoritar, antidemokratik, şəxsi dividendlərə hesablanmış edaletsizlik prinsipi mövcuddur ki, arṭı oradakı insanların bir çoxu, gec de olsa, bunu anlaşımağa başlayıblar. Xüsusi, Ə.Kərimlinin qullarına çevrilmiş trollar da yəqin ki, baş verənlərdən əvvəl-axır nəticə çıxarıb, doğru yola tərəfənəqələcəklər. Əks halda, onların da aqibətləri kifayət qədər qaranlıq və dibi görünməyən dərin quyuya bənzəyər.

Rövşən NURƏDDİNOĞLU

## “Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”

**B**u gün Azərbaycan dövlətinin inkişafından narahat olan bəzi qüvvələr var”. Bunu SIA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, həmin qüvvələr çalışıllar ki, sapi özümüzden olan baltaların hesabına su bulandırılsınlar və bulanıq su-da baliq tutsunlar: “Amma bu başı boş müxalifət baş bilənleri başa düşə bilmirlər ki, onların ölkəmizlə bağlı məkrili planları heç vaxt həyata keçən deyil. Çünkü xalqın gözü tərəzidir və xalqımız müxalifətin kim olduğunu, onların özündən də çox gözəl bilir. Əminliklə deyə bilərem ki, Əli Kərimli və Cəmil Həsənlə məhvə mehkumdur. Bir sözə, bu gün müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda müxalifətin keçirdiyi aksiyalar uğursuzluğa düşər olmağa məhkumdur. Çünkü sosial bazaları yoxdur, xalq onları qətiyyətə redd edir. Müxalifət bu cür qanunsuz tədbirlərə diqqəti özlərinə cəlb etmək istəyirler. Əlbette ki, müxalifətin arxasında qüvvələr dayanır. Yeni xarici qüvvələr ölkəmizlə bağlı xoşagəlməz məkrili planlarının həyata keçməsi üçün müxalifət təmsilcilərindən maşa kimi istifadə edirlər. Amma onların nə istəməsindən və etməsindən asılı olmayaraq onların planları heç vaxt baş tutmayıb və tutmayacaqdır”.



## Bu sənədləri arxivə təhvil verməyənlər cərimələnəcək




**A**zərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivine təhvil verilməməsinə görə cəza müyyənəşib. SIA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivine təhvil verilməməsi) maddəsi eləvə olunub. Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivine təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cariye nəzərdə tutulur. Milli Məclisin dünənki iclasında Məcəlləyə dəyişiklik müzakirəldən sonra III oxunuşda qəbul edilib.

## Tramp: ABŞ “mislə görünməmiş” yeni silahlar hazırlayırlar

**A**BŞ Prezidenti Donald Tramp ölkədə “hətta heç kimin təsəvvür etməyəcəyi” yeni silahlar, o cümlədən “dahiyane” sualtı qayıqlar hazırlanlığını bəyan edib. Bu barədə Yahoo News portalında məlumat yerləşdirilib. “Həzirdə bizdə çox sayıda silah var. Ölkədə hətta heç kimin təsəvvür etməyəcəyi yeni silahlar da mövcuddur. Bəzi silahları nümayiş etdiririk, bəzilərini isə yox. Biz, həmçinin nüve silahlarını da modernləşdirdik və yenileyirik. Heç kimin ağılna gəlməyəcək dahiyane sualtı qayıqlar hazırlanır. Ümid edirəm ki, onları heç vaxt istifadə etmək məcburiyyətində qalmaçaq”, - deyə Donald Tramp Yaponiya ilə sazişin imzalanması münasibətilə Ağ evə toplanan jurnalistlərə bildirib.

## 2019-cu il üzrə fizika sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib



**2**019-cu il üzrə fizika sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib. AZƏRTAC xəbər verir ki, oçubanın 8-de Stokholmda yerləşən İsvən Kral Elmlər Akademiyası yarında Nobel Komitəsi fizika sahəsində 2019-cu il üzrə Nobel mükafatının bir yarısını Ceyms Piblə “fiziki kosmologiyada nəzəri keşfləri üçün”, digər yarısını isə Mişel Meyir və Didier Queloz “günəş tipli bir ulduz orbitində olan bir ekoplanetin keşfinə görə” verildiyini elan edib.

## Gürcüstan gələn ildən Avropa Şurasına sədrlik edəcək



**G**ürcüstan 2020-ci ildə ilk dəfə olaraq Avropa Şurasına sədrlik edəcək. AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani çıxış edib. Onun sözlərinə görə, gələn il Gürcüstan da Avropa Şurasının Nazirlər Komitəsinin toplantısı təşkil olunacaq. Bununla yanaşı, ölkədə bir sıra tədbirlər də planlaşdırılıb. Bundan başqa, Gürcüstan 2020-ci ildə “Şərqi tərəfdəşliyi” sammitine ev sahibliyi etməyə hazırlanır. D.Zalkaliani deyib ki, bu tədbirlərlə eləqədar gələn ilin dövlət büdcəsində Xarici İşlər Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitin həcmi xeyli artırılıb. Bu vəsaitin xeyli hissəsi bəyəlxalq tədbirlərin təşkilinə sərf olunacaq.

9 oktyabr 2019-cu il

# “Milli Şura”-AXCP cütlüğünün paketlənmiş piketi

*Əli Kərimli və Cəmil Həsənli yenə harada gizlənmisdilər?*



**B**əlli olduğu kimi, ölkədə siyasi-ictimai sabitliyi pozmaq üçün, eləcə də, müxtəlif anti-Azərbaycan xarakterli xarici dairələrdən adıqları sıfarişlərini reallaşdırmaq məqsədi ilə “mitinqlər” keçirmək istəyən “Milli Şura”-AXCP cütlüğünün “sərbəst toplaşmaq tələbi” adı altındaki piketlərinə BŞİH tərəfindən rəsmi icazə verilmişdi. Daha dəqiq desək, hələ bu ilin yanvar ayının 19-da mitinq adı altında, 20-də isə ümumxalq hüzn gündənə ölkədə çaxnaşmalar salmaq istəyən radikal müxalifət düşərgəsinin həmin cəhdərinin qarşısı alındı və bir müddət aksiyaların keçirilməsinə icazə verilmədi.

Uzun müddət çək-çevirdən sonra piket keçirmək qərarını verən “Milli Şura”-AXCP cütlüyü bu dəfə də texribatlıq meyillərindən kənardə qalmayıraq, ara-sıra buna cəhdər də göstərdilər. Halbuki piketin keçirilməsi üçün dəqiqi say da müəyyən olunub və qaydalara göre, piket aksiyalarında yalnız 50 nəfər iştirak edə bilərdi. Ancaq əvvəlcədən öz ağalarından aldıqları tapşırıqlarına görə, onların müəyyən

adamları hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı təxribatlıq törətməyə çalışıdlar. Lakin onların bu cəhdərinin də qarşısı alındı. Məqsəd isə bəlli idi - Bakı şəhərinin mərkəzində, insanların get-gəlləri gur olan yerde ictimai sabitliyi pozmaq və digər qanunsuzluq əməlləri...

**Piketə qəddar, sadist və ailəsində azadlıq hüquqlarını pozan Fuad Qəhrəmanlı rəhbərlik edib (?)**

Diger məqam isə, piketin AXCP sedrinin istefə vermiş müavini Fuad Qəhrəmanlı tərəfindən idare olunmasıydı ki, bu amilin özü də bəzi sualları meydana çıxardı. Yeni bir şəxs ki, öz ailəsində qəddarlıq, sadizm əməlləri tərədirse, övladlarının, həyat yoldaşının azadlıq hüquqlarını pozursa, onun “sərbəst toplaşmaq hüquq” adı altındaki piketi idarə etməsi hansı reallığa uya bilərdi?

Başqa tərəfdən, əgər bu gün onun piket idarəciliyinə dəstək göstərən insanlar, hələ də “Milli Şura”-AXCP cütlüğünün onlardan sui-istifadə etdiklerini anlamırlarsa, bu cütlüyin heç bir humanizm, qanun prinsiplərini qəbul etmədiklərini dərk etmirlərə, onda belə bir nəticə çıxarmaq olar ki, ister piketdə iştirak edənlər, istərsə də piketdə dəstək verənlərin hər biri siyasi kəmsavad, aqressiya, sadizm və qəddarlıq tərəfdarlırlar. Çünkü fakt budur ki, onlar F.Qəhrəmanlının diriçor cubuğu altında “otur-dur” komandasına riayət edirdilər.

**“Milli Şura”-AXCP cütlüyü bu dəfə özləri-özlərini paketləyib, yola saldılar**

Yeri gəlmışkən, sosial şəbəkələrdə çıxıqları canlı yayılarda ictimaiyyəti 8 oktyabr piketine çağırın “Milli Şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli ortaçıda görünmədi. Bu isə, hətta bəzi piket iştirakçılarının da təccübələrinə səbəb oldu. Misal üçün, onlar haqlı olaraq, sual edirdilər ki, neyə görə mitinqlərde bar-bar bağışan “liderlər” piket aksiyasına qatıldılar? Məger onlar üçün say məraqlıdır, yoxsa “siyasi tələb”?

Söz yox ki, özlərinin “lider” adlandıranlar, yalnız etraflarındakı beş-uç nəfərlik baş nökərlərini piketə yollamaqla və pərərə arxasında gizlənməklə, bir daha sübut etdilər ki, hər zaman ictimaiyyətdən, daha dəqiqi isə, tərəfdarlarından təcrid olunma siyasetini aparırlar. Bu isə, piketdə səs-küy salanların narazılıqlarına səbəb olub.

Bələliklə, bu piketi həm də paketlənmiş piket adlandırmaq olar. Daha doğrusu, “Milli Şura”-AXCP cütlüyü bu dəfə özləri-özlərini paketləyib, yola saldılar. Bəlkə də onlar sosial şəbəkələrə çıxıb, hətta 50 nəfərlik piketi belə, “yüzlərle insanın səsi” kimi təqdim edə bilərlər və həyəsizcasına edəcəklər də, amma fakt budur ki, paketlənmiş dağıcı müxalifətin ucuz piketi artıq özü-özüyündə onların bütün çılpayıqlarını, mətiqsziliklərini, boşboğazlıqlarını, xüsusi isə, ayrıca tiplərə məxsus ürəkbulandırıcı ünsürlüklerini ortaya qoymuş oldu.

**Rövşən NURƏDDİNOĞLU**

## AXCP-dən istefalar olacaq

**S**atqın Əli Kərimliyə Azərbaycanda yer ola biləməz. İctimai rey AXCP sədrinin cəzalandırılması tələb edir. AXCP daxilində son vaxtlar istefaların sayı artıb. Partiyadan istefə verənlər, o cümlədən, NTK-nın sədri Aydin Əliyev, eləcə də, AXCP üzvü Dilarə Miriyeva və digərləri Əli Kərimlinin maliyyə maxinasiyaları ilə məşgül olduğunu, partiyada diktatura rejimi qurdugu və xarici maraqlı qüvvələrlə iş birliyinə getdiyi barədə məlumatlar açıqlayıblar. Bu faktların özü Ə.Kərimlinin siyasetdən uzaqlaşdırılması üçün tutarlı bir dələl-sübut ola bilərmi? Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimlinin satqın və xəyanətkar olduğunu və bu baxımdan, onun Azərbaycanda yaşamağa haqqı olmadığını bildirdilər.

**“Yurdaş” partiyasının sədri Mais Səfərli: “AXCP siyasi baxımdan, fiaskoya uğramış bir təşkilatdır”**

- Bu gün AXCP deyilən o təşkilatda gedən qarşılurmalar və istefalar gözləniləndir. Çünkü bu partiya çoxdan demokratiyadan uzaqlaşır. Demək olar ki, adıçəkilən partiya bir şəxsin diktatürasına çevrilibdir. AXCP daxilində aparılan düzgün olmayan siyasetin nəticəsində, o partiya daxilində olan şəxslərin hamisi dağılışib gediblər. Bir sözə, bu gün AXCP daxilində Ə.Kərimlindən və onun yaxın çevrəsindən başqa, heç kəs qalmayıb və qalanları da, barmaqla saymaq olar. Bu gün isə, adıçəkilən partiya daxilində davam edən atmosferin davam etməsi, yenə də bu partiyanın dağılacağından xəber verir. Bir sözə, həmin partiya daxilində baş verən bu istefalar ye-

nə də davam edəcək və dəha da dərinləşəcək. Ümmüyyətə, AXCP siyasi baxımdan, fiaskoya uğramış bir təşkilatdır. Artıq uzun illərdir ki, AXCP müxalifətdədir, amma bu illər ərzində, bu təşkilat Ə.Kərimlinin sehv siyasetinin nəticəsi olaraq, uğursuzluqlara düşcar olmaqdadır. Demək olar ki, müxalifət düşərgəsinə təmsil edən bu şəxslər ölkədə keçirilən bütün sekillərdə möglubiyyətlə üzləşiblər. Bu, bir daha onu göstərir ki, xalq bu qüvvələri istəmir və dəstekləmir.

**Təkamül partiyasının sədri Teyyub Qənioğlu: “Inandırıcı görünümür ki, AXCP-dən istefə verən şəxslər, Ə.Kərimlinin siyaseti ilə razı olmadıqlarına görə istefə veriblər”**

- Demək olar ki, AXCP daxilində bundan qabaq çox ciddi istefalar olub. Amma həmin istefaların heç biri Ə.Kərimlinin istefasına getirib çıxarmayıb. Yəni indiki zamanda, AXCP daxilində baş verən bu istefaların da Ə.Kərimlinin istefasına getirib çıxaracağını düşünmüyəm. Amma AXCP-dən istefalar olacaq. Təbii ki, adıçəkilən partiya daxilində müəyyən narazılıqlar ola bilər və ola da bilər ki, burada pay bölgüsü de olsun. Yəni inandırıcı görünümür ki, AXCP-dən istefə verən şəxslər, Ə.Kərimlinin siyaseti ilə razı olmadıqlarına görə istefə veriblər. Yəqin ki, pay umublar və payı da ala biləməyiblər deye istefə veriblər. Demək olar ki, AXCP-yə gələn bəzi şəxslər özlərinin şəxsi mənafeyini tömən etmek üçün gələnlər olub. İstəklərinə nail olub, xarici qrant ala bilmədiklərinin gördükdə, bu partiyadan istefə verirlər.



**GÜLYANƏ**



**Paşinyansayağı “xatirələr”**

**RƏFİQƏ**

**N**ecə xatirələr. Görünür, dağıcı düssərgənin satqın və mənəviyyatsız “liderləri”, bütünlükə erməniləşiblər. Çünkü bu günlərdə işgalçi ölkənin fəsist baş naziri Nikol Paşinyan özündən əvvəlki rehbərlərin nə qələt etdiklərini bir-bir açıb tökdü. İndi də erməniyə “dayı” deyən dağıcı düssərgə “liderləri” dəstədən geri qalmamaq üçün açmadıqları “xatirələr”ini dila gətirdilər. Elə bu yerdə öz-özümə sorğu etdim: əcəba, ölümə gedirilər? Belə də sual olar? Necə ola bilər ki, Paşinyan ötənləri açıb deyir, erməniyə gecə-gündüz nökərcilik edən Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsənli, L.Yunus və ürəyim çəkildi bu əxlaqsızların adlarını çəkməklə, ürəkləri çəkilsin, birdir, ikitidir. Ağrı dağı boyda daş düşsün, bunların başlarına. Nə isə... Çünkü bu gün o “xatirələr”ini danışanlar 2003-cü ildən artıq arxivə atılıb, fatihələrini də xalq verib. Bəlkə də bu sualın heç yeri deyildi. Çünkü 25 ildir, ölü oldularını kimi, təfəkkürələri də elə ölüdür və 25 ildir “bəlkə də qaytardılar” xəyalı ilə yaşayırlar. İndi isə, gördülər ki, müstəqil, güclü ölkə və onun XALQ-LİDER birliliyi var, haqdan və xalqdan da qaćmaq olmaz. Belə olan halda, əlləri hər şeydən üzülrək, başlayıblar Paşinyansa-yığı ötənləri xatırlatmaq.

“Ümid” partiyasının sədri İ.Ağazadə “Azadlıq salnaməsi”ndən danışaraq, Müsavatın qurultayərəfəsi, başqanlıq uğrunda başyarma getdiyi ərefədə, bir daha yenidən sosial şəbəkədə A.Hacılı ilə 15-16 oktyabr 2003-cü il hadisələrini yada salaraq, özünü müxalifətin “ən güclü lideri” kimi təqdim etmesi, sabiq başqan İ.Qəmbər qorxaq adlandırmasında gərginiliyi daha kəskin hala getirib çıxarıb. İndiki başqan A.Hacılı da guya “tərəfkeşlik” edərək, İqbali “səviyyəli” olmağa çağırıb. Bu çağırışın da səbəbi bəllidir, yəni İsa bəy, mən səni “müdafie” edirəm, sən də başqan olmaqdan əl çək. İqbali müsavatdakıları “səviyyəsizlər səviyyəsizlərin yanında olar” deyib, xalqdan oğurlanan pulları qadınların alt palṭarında hara qaçırdıqlarını soruşturma, cavabını da özü verərək, deyib ki, əlbəttə, milyonlarla dollar Arif Hacılının cibinə gedib.

Elə bu “xatirələrə” qoşulan sabiq müdafiə naziри Rəhim Qaziyev İsa Qəmbərlə Cəmil Həsənlinin həqiqətlərdən qaçıdığını, 3 milyon dollar pulu aradan çıxardıqlarını deyib: “AXC-Müsavat rehbərləri bünövrədən satqın olublar. Ləkəli və satqın olan bu dozanqurdlu həyəsizlər Paşinyandan da həysizdirlər”.

Bunun ardınca AXP sədri Pənah Hüseynli isə müxalifə “dostlarını” elə “mat” etdi ki, necə deyərlər, üzlərinə tüpürsəydi, ondan yaxşı idi: “Yaranmış veziyətlə dəqiq demək lazımdır. Nəinki 15-16 oktyabrda, bu günə qədər olanların bir adı var: MƏGLÜBİYYƏT. Öz miqyasına və nəticələrinə görə ağır möglubiyyətdir”. P.Hüseynin sonrakı sözü isə, bir daha müxalifətin bu güne kimi nə düşünsəsi, nə də təfəkkür dəyişib. İlən qabığını atr, ağaclar yarpağını tökü, yer örtüyünü dəyişir. Ancaq nə ilən olur, nə ağac quruyur, nə yer dağılır. Tanrınnıñki Tanrıya, şeytanınñki şeytana dönür, biz də elə.

Bax, budur, pas atmış müxalifət düşüncəsi. Siz nə ilansınız, nə ağac. Siz şeytan və iblissiniz və bir illik hakimiyyət dövrünüzdə xalqa və dövlətə elədiklərinizə görə, Tanrı sizi heç vaxt bağışla-mayacaq. Ağrıdağ boyda başınıza elə böyük bir daş düşsün ki, səsiniz... yerin altından belə gəlməsin!

# İNSAN HÜQUQLARININ QORUNMAS İLƏ MƏŞĞUL OLAN MİLLİ TƏSİSATLARIN MAHİYYƏTİ

**B**irləşmiş Millətlər Təşkilatı özürünən ən əsas məqsədlərindən birinin - insan hüquqlarının təsviq edilməsi və qorunması həyata keçirilməsinə yōneñlilər müxtəlif fəaliyyət növürləri ilə məşğuldur. İnsan hüquqları normalarının müəyyənləşdirilməsi, onların yerinə yetirilməsinə nəzarət edilməsi, onlara riayət olunmasına yardım göstərilməsi və onların pozulması hallarının araşdırılması məsələlərinə dair müxtəlif beynəlxalq pakt və Konvensiyalara uyğun olaraq, yaradılmış mürəkkəb mexanizmin böyük əhəmiyyəti vardır.

Bu fəaliyyətləri ilə yanaşı, Birleşmiş Millətlər Təşkilatı, həmçinin, insan hüquqlarının təsviq edilməsi və qorunması, malik olduqları hüquqlar haqqında ictimaiyyətə məlumat verilməsi sahəsində səylər göstərməkdə dövlətlərə praktik yardım göstərir. Bu strukturlar və tədbirlər Birleşmiş Millətlər Təşkilatına İnsan Hüquqları və Əsas Azadlıqlar sahəsində aparıcı rol oynamaya imkan verir. Ancaq onu da etiraf etmək vacibdir ki, Birleşmiş Millətlər Təşkilatının ehtiyatları hədsiz-hüdüdəsiz deyildir və mahiyyət etibarı ilə o, xüsusilə də, tək-tək hallar üçün birbaşa tədbirlər qəbul etməkdə mehdud imkanlara malikdir. Praktiki olaraq, heç bir təşkilat hər bir situasiyanı öz nəzərəti altında saxlaya biləcəyinə ümidi edə bilməz. O, həmçinin, insan hüquqlarının pozulduğu güman edilən hər bir hali araşdırıra və yaxud onun bütün qurbanlarına kömək edə bilməz. Bu səbəblərə görə, beynəlxalq sistem insan hüquqları sahəsində əhəmiyyətli dərəcədə Avropada, Afrikada və Amerikada fəaliyyət göstərən strukturlara bənzər regional strukturların himayəsinə arxalanır. Hökumətlər və müvafiq beynəlxalq təşkilatlar da əlavə köməklərə göstərirler. Bu strukturların hər biri insan hüquqları üzrə ümumi mədəniyyətin inkişafında öz rolunu oynayır. Məsələn, qeyri-hökumət təşkilatları xarakterlərinin telebine uyğun olaraq, artıq öz fikirlərini ifadə etmek sərbəstliyinə, fəaliyyət çevikliyinə və bir yerdən başqa yere hərəkət etmək sərbəstliyinə malikdirlər. Bu da onlara hökumət təşkilatlarının və beynəlxalq təşkilatların həll edə bilədikləri, hətta bəlkə də həll etməye həvəs göstərmədikləri vəzifələri həll etməyə imkan verir. İnsan hüquqları sahəsindəki regional strukturlar beynəlxalq norma və mexanizmləri ele vəsítərlə möhkəmləndirmişlər ki, onların köməyi ilə müvafiq regionun konkret sosial, tarixi və siyasi şəraitini daxilində insan hüquqları problemlərini həll etmək mümkündür. İnsan hüquqlarının həyata keçirilməsində milli hökumətlər, xüsusilə, böyük rol oynayırlar. İnsan hüquqları normaları ayrı-ayrı şəxslər arasındakı və ayrı-ayrı şəxslərlə dövlət arasındakı münasibətləri ehətə edir. Deməli, insan hüquqlarının qorunması və təsviqi,

hər şəydən əvvəl, milli vəzifədir və hər bir dövlət onun həlli üçün məsuliyyət daşımalıdır. Hüquqların qorunması milli səviyyədə müvafiq qanunvericiliklərin, müstaqil məhkəmə sisteminin, fərdi təminatların və qorunma vəsiti təminatının qanunvericiliyə uyğun tətbiqi və tətbiqin köməyi ilə, həmçinin, demokratik institutların yaradılması sayəsindən yaxşı şəkildə təmin edilə bilər. Bundan əlavə, məhz milli və yerli səviyyədə işlənib-hazırlanan və həyata keçirilən, yerli mədəniyyətin və yerli ənənələrin şərtlərini nəzərə alan maarifçilik və informasiya xarakterli kampaniyaların səmərəli kampaniyalarlardır. İnsan hüquqları sahəsində bu və ya digər müqaviləni təsdiq etdikdən sonra dövlət onun qaydalarını, bilavasitə öz daxili qanunvericiliyinə daxil edir və ya o müqavilədə 2 öz üzərinə götürdüyü öhdəlikləri başqa bir yolla yerine yetirəcəyinə söz verir. Buna görə də, insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş standartlar və normalar, bu gün əksər ölkələrin daxili qanunvericiliklərində öz əksini tapmışdır. Ancaq əger konkret hüquqların qorunması ilə bağlı qanunlar, onların səmərəli realizasiyasını təmin etmək üçün zəruri olan bütün hüquqi səlahiyyətlərin və institutların mövcudluğunu təmin etmirsə, onda həmin qanunların mövcudluğu heç də həmisi kifayət etmir. İnsan hüquqlarının milli səviyyədə səmərəli həyata keçirilməsi ilə bağlı bu problem bütün dünyada, xüsusilə də, son vaxtlar, heç də az olmayan marağa və fealiyyətlərə səbəb olmuşdur. Bir çox ölkələrdə demokratik hakimiyət formalarının meydana gelməsi və ya onların yenidən yaranması insan hüquqlarının özüünü təşkil edən hüquqi və siyasi əsasların əhəmiyyətini qeyd edir. Beləliklə, getdikcə, belə bir fakt daha aydın üzə çıxır ki, insan hüquqlarının səmərəli şəkildə həyata keçirilməsi onların qorunması və təsviqi üçün milli infrastrukturların yaradılmasını tələb edir. Son illərdə bir çox ölkələrdə insan hüquqları üzrə rəsmi təsisatlar yaradılmışdır.

Bir qayda olaraq, bu təsisatlar milli və yaxud beynəlxalq səviyyələrdə insan hüquqlarına dair daimi konsultativ səlahiyyətlərə malikdirlər. Bu məqsədlər ya rəy və tövsiyələr işləyib-hazırlamaq yolu ilə ümumi xarakterli fəaliyyət çərçivəsində, ya da ayrı-ayrı şəxslər və ya şəxslər qrupu tərəfindən təqdim edilən şikayətlərin nəzərdən keçirilməsi və onlar barədə qərarların qəbul edilməsi əsasında həyata keçirilir.

Bəzi ölkələrdə insan hüquqları üzrə milli təşkilatların yaranması konstitusiyada nəzərdə tutulmuşdur. Adətən, belə təsisatlar müvafiq qanun və ya dekret əsasında yaradılır. Milli təsisatların çoxu bu və ya digər şəkilde icra hakimiyəti orqanları nəzdində yaradılsa da, onların faktiki müstəqillik səviyyəsi üzvlərinin tərkibi və fəaliyyət üsulları da daxil olmaqla, bir sıra amillərlə müyyənlenir. Mövcud milli təsisatları iki böyük kateqoriyaya bölmək

olar: "İnsan hüquqları komissiyaları" və "ombudsmanlar". Az yayılmış, amma heç de az əhəmiyyətə malik olmayan başqa bir kateqoriyanı isə "ixtisaslaşdırılmış" milli təsisatlar təşkil edir. Onların vəzifəsi əhalinin ən zəif qruplarının, məsələn, etnik və dil azlıqlarının, yerli əhalinin, yaşlıların, qacqınların və ya qadınların hüquqlarını qorumaqdan ibarətdir.

Milli təsisatlara hamıla maraq nisbətən yeni hadise olsa da, Birleşmiş Millətlər Təşkilatı belə təsisatlara ilk dəfə 1946-ci ilde maraq göstərmişdir. Sosial və İqtisadi Şura o zaman bu məsələyə birinci olaraq müraciət etmişdi. Şura üzv ölkələrə İnsan Hüquqları Komissiyasının öz fəaliyyətini inkişaf etdirək, onlara əməkdaşlıq edə bilməsi üçün öz ölkələrinin hüdudları daxilində insan hüquqları üzrə informasiya qruplarının və ya yerli komitələrin təsis edilməsinin faydalı olabileceyi barədə məsələni nəzərdən keçirməyi təklif etmişdi. İnsan hüquqlarının qorunması və təsviqində milli təsisatların unikal rol oynaya biləcəyinin etrafı edildiyi 1960-ci il qətnaməsində İqtisadi və Sosial Şura hökumətlərə belə orqanların yaradılmasını və onların gelecek fəaliyyətlərinə təşviq etməyi, habələ, bu məsələ ilə bağlı öz fikirləri barədə Baş Katibe məlumat verməyi və ona informasiyalar göndərməyi təklif etmişdi. Bu proses hal-hazırda da inkişaf etdirilir və alınan informasiyalar barədə məruzələri Baş Katib, mütəmadi olaraq, İnsan Hüquqları Komissiyasına, Baş Assambleya və üzv dövlətlərə təqdim edir.

60-ci və 70-ci illər ərzində, insan hüquqları sahəsində norma yaradılığı ilə bağlı fəaliyyətlər gücləndikcə milli təsisatlara dair məsələlər üzrə diskussiyalar, başlıca olaraq, elə yolların müyyənəşdirilməsi üzərində cəmlənmişdi ki, bu orqanlar onların köməyi ilə nəzərdə tutulan beynəlxalq normaları səmərəli şəkildə həyata keçirilməsinə yardım edə bilsinler. İnsan Hüquqları Komissiyası insan hüquqlarının qorunması və təsviqi ilə məşğul olan milli və yerli təsisatların strukturları və fəaliyyətlərinin rəhbər prinsiplərini işləyib-hazırlamaq məqsədile 1978-ci ilde belə təsisatlara həsr olunmuş seminar təşkil etməyi qərara aldı. Bununla əlaqədər olaraq, 1978-ci il sentyabrın 18-dən 29-na kimi Cenevrədə insan hüquqlarının qorunması və təsviqi ilə məşğul olan milli və yerli təsisatlara dair seminar keçirildi və həmin seminarda bir sıra rəhbər prinsiplər qəbul olundu. Həmin prinsiplərə əsasən, milli təsisatlar aşağıdakı funksiyaları yerinə yetirməlidirlər:

a) öz ölkələrinin hökumətləri və xalqları üçün insan hüquqları barədə informasiya mənbəyi kimi fəaliyyət göstərmək;

b) ictimaiyyətin bu sahədə məariflənməsinə köməklək göstərmək və onun insan hüquqlarını dərk etməsinə və onlara hörmət etməsinə yardım göstərmək;

c) bu və ya digər ölkədə yara-



Azerbaijan Republic President's Office Press Representative's Visit to the State Support Fund

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

nan və həmin ölkə hökumətinin onlara həvalə etmək arzusunda olduğunu her hansı konkret vəziyyəti nəzərdən keçirmək, müzakirə etmək və tövsiyələr vermək;

d) hökumətlərin insan hüquqları ilə bağlı onlara həvalə etdikləri istenilən məsələ barədə məslehhətlər vermək;

e) insan hüquqlarının təsviqinə yönəldilən qanunvericilikləri, məhkəmə qərarlarını və inzibati sərəncamları öyrənmək və onların durumunu izləmək, həmçinin, bu məsələlər barədə müvafiq orqanlara məruzələr hazırlamaq;

f) həmin dövlətin insan hüquqları sahəsində iştirakçıları olduğu beynəlxalq müqavilələr üzrə öz üzərinə götürdüyü təəhhüdlərlə əlaqədar olaraq, hökumətin onlara həvalə etdiyi istənilən digər funksiyaları yerinə yetirmək.

Belə təsisatların strukturları ilə bağlı rəhbər prinsiplərinə nəzərdə tutduğu tövsiyələr göre onlar:

a) ele təşkil olunmalıdır ki, tərkibləri cəmiyyətinə özü ilə müxtəlif təbəqələrini eks etdirmiş olsun, bununla da, əhalinin bütün təbəqələri insan hüquqları sahəsində qərarları qəbul olunması seminarın cəlb edilsin;

b) ictimaiyyətin hər bir üzvünün və hökumətin hər bir nümayəndəsinin onlara manəəsiz yol təpə bilmələrinin təmin edilməsi sahəsində müntəzəm fəaliyyət göstərməlidirlər;

c) müvafiq hallarda, öz funksiyalarını həyata keçirmək üçün onlara kömək edə bilmək məqsədile yerli və regional təsisatların iştirakı ilə müşavirə keçirməyi təklif etdi.

Bu rəhbər prinsiplərənən sonra İnsan Hüquqları Komissiyası və Baş Assambleya tərəfindən bəyənildi. Komissiya bütün iştirakçı dövlətlərə insan hüquqlarının qorunması və təsviqi ilə məşğul olan təsisatların mövcud olmadıqları yerlərdə belə təsisatların yaradılması üçün müvafiq addımlar atmağı təklif etdi və Baş Katibdən mövcud milli təsisatlar haqqında ətraflı məruzə təqdim etməyi xahiş etdi. Birleşmiş Millətlər Təşkilatı 1980-ci illər ərzində də, bu məsələyə fəal maraq göstərdi və Baş Assambleyaya Baş Katib tərəfindən hazırlanmış çox sayıda məruzələr təqdim olundu. Milli təsisatların böyük eksəriyyəti, məhz bu dövrə, özü də İnsan Hüquqları Mərkəzinin Konsultativ Xidmet Proqramının yardımını ilə yaradıldı.

1990-ci ilde İnsan Hüquqları Komissiyası insan hüquqlarının qorunması və təsviqi ilə məşğul olan təsisatların iştirakı ilə müvafivət etdi.

Müşavirənin məqsədi milli təsisatların Birleşmiş Millətlər Təşkilatı və onun təsisatları kimi beynəlxalq təşkilatlarla əməkdaşlığının formalarını nəzərdən keçirməkdən və onların səmərəliyinin daha da yüksəldilməsi yollarını öyrənməkdən ibarət idi. 1991-ci ilin oktyabrında Parisdə keçirilən bu mühüm müşavirənin nəticələri "Faktların şəhəri"nin bu buraxılışına edilən eləvəde qısaca şərh edilir.

Vahid Ömərov,  
falsəfə üzrə falsəfə doktoru



## YAP Gəncə şəhər təşkilatında seminar-müşavirə keçirilib

**D**ünən, YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputati Naqif Həmzəyev bir qrup ərazi ilk partiya təşkilatının sədri və partiya fəalları ilə görüşüb.

Naqif Həmzəyev cari ilin dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə toxunaraq, bu siyasi kampaniyada ilk partiya təşkilatlarının yüksək səviyyədə səfərbər olmalarının vacibliyini diqqətə çatdırıb. "Yeni Azərbaycan Partiyası, əvvəlki seçkilərdə olduğu kimi, builki bələdiyyə seçkilərinin də şəffaf, azad və demokratik şəraitdə keçirilməsi üçün öz iradəsini ortaya qoyub" deyə qeyd edən YAP Gəncə şəhər təşkilatının sədri, həmçinin, bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərin düzgün seçimi çox vacibdir: "Zamanın tələbine uyğun qabiliyyətli, təşkilatçı, təcrübəli və yaxşılın yaxşısı yerli özünüdaretmə orqanlarına seçilməlidir. Ölkəmizdə bələdiyyə institutunun formallaşması, yerli özünüdaretmə orqanlarının səmərəli fəaliyyəti üçün her cür imkan və şərait var. Bunu dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri bir daha sübut edəcək və ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcək".

Görüşdə Azərbaycanın bugünkü uğurlarına, tərəqqisinə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılandığı da qeyd edilib.

Çıxış edənlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin siyasi fəaliyyətini, təhlükəsizliyə həyata keçirən, siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və onun ərazi ilk partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşdürüyü bildirən partiya fəalları bundan sonra da, daha fəal olacaqlarını və ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq dayanacaqlarını qeyd ediblər.

Rövşən RƏSULOV

### ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Qarayeva Günel Rafiq qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

\*\*\*

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya ixtisası üzrə II kurs tələbəsi İmamquliyeva Əfsanə Pənah qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

**Baş redaktor:**

**Bəhrəz Quliyev**

**Baş redaktorun müavini:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.  
"Azərbaycan" nəşriyatında çap olunur  
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600**

# Ses

**Son sahifə**

**9 oktyabr**

## Nəsimi rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub



**Y**eni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Nəsimi rayon icra hakimiyyəti ilə birgə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətlə tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqizi İ.Nəsiminin 650-ci ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanmasını diqqətə çekərək, bu Sərəncamın şaire verilən ən yüksək dəyərin göstəricisi olduğunu bildirib: "Dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynayan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsimi xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şairlerdən biridir. 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının tarixi ehəmiyyətinə nəzər salaraq, "Nəsimi ili" çərçivəsində ölkəmizdə geniş şəpkidə tədbirlər reallaşib. Xalqımızın tükenməz milli-mənəvi sərvətləri olan dahi, böyük simaların dünyada tanıdılma-

sında və onların irlisinin təbliğ edilməsində Heydər Əliyev fondunun, şəxsən Fondun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var".

Tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülərə Verdiyeva çıxış edərək, "Nəsimi ili"nin önemindən, böyük mütəfəkkirin zəngin yadıcılıq palitrasından danışır. Nəsimi yaradıcılığına to-



xunaraq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İsləm Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən biri olduğunu vurgulayıb. O, qeyd edib ki, görkəmli Azərbaycan şairinin şeirləri Şərəq xalqlarının hafizəsində əbədi həkk olunub. G.Verdiyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin geniş vüsət almasına təkan verib. Sonra tədbir rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan fəal tələbə-genclərin iştirakı ilə "Əbədiyyaşar Nəsimi" adlı bədii hissə ilə davam etdirildi.

**Nəzakət ƏLƏDDİNQIZI**

## "Nar"ın "Full" paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et!

**M**əhsul və xidmətlərinin hər zaman müşterilərinin tələblərinə uyğun şəkildə formalaşdırılan "Nar", abunəçilərinə ən sərfəli təkliflərdən olan "Full" paketini təqdim etməkdədir. "Full" paketlərini seçən "Nar" abunəçiləri internet və dəqiqliq bonuslarını sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində istifadə etmədikləri bonusları növbəti aya keçirə bilirlər. Azərbaycan mobil rabitə bazarında yalnız "Nar" abunəçilərinin yararlanıblığı "Çevir" xidməti isə "Full" istifadəçilərinə ehtiyaclarına uyğun şəkildə dəqiqliqləri meqabatlara və ya əksinə, meqabatlari dəqiqlirlərə dəyişmək imkanı verir.

Özündə bol dənişq, meqabat və digər bonusları birləşdirən 6 müxtəlif "Full" paketi abunəçilərin de mərəğinə səbəb olub. Belə ki, tarife qoşulanların sayı son bir ilde iki dəfə artıb.

Sərfəli imkanlar təqdim edən "Full" paketlərinə qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün <http://www.nar.az/full> səhifəsinə daxil ola bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sa-



həsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyəti xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

